



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDA!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

Nº 132 (7387) / Çərşənbə, 24 iyul 2019-cu il

Azərbaycan Almaniyaya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır



Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bax: səh. 3

Bax: səh. 5



Beynəlxalq əməkdaşlıq YAP-ın fəaliyyətinin əsas istiqamətlərindəndir

Baş Nazirin müavini, YAP Sədrinin
müavini-icra katibi Əli Əhmədov Çin Kommunist
Partiyası Mərkəzi Komitəsinin
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

IDLIB QLOBAL GEOSİYASİ KONTEKSTDƏ:

Türkiyə və supergüclərin mübarizəsi



Avstriyada "SOCAR" brendi ilə ilk yanacaq doldurma məntəqəsi açılıb



Bax: səh. 4

Bax: səh. 6



"AZƏRİQAZ":

93 mənzil və
140 fərdi yaşayış
evi istismara
qəbul olunub

Bax: səh. 6



Atletlərimiz
4 qızıl, 1 gümüş
və 1 bürünc
medal qazanıblar

8

TAP-ın İtaliya hissəsində
boruların inşasına başlanılıb

12

Sosial şəbəkələr istifadəçilərin rəkrusundan:
Bizi nələr qıcıqlandırır?

16

"Forsaj 9"un çəkilişləri
zamanı bədbəxt hadisə...

İkitərəfli siyasi əlaqələr çox yaxşı səviyyədədir

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Antonio Dimate Kardenas etimadnaməsini

Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirle söhbət etdi.

Dövlətimizin başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsi



nin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı bu baxımdan ticarət, qarşılıqlı

investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud

olduğunu dedi. Prezident İlham Əliyev Luis Antonio Dimate Kardenasın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Luis Antonio Dimate Kardenas, ilk növbədə, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən inkişaf proseslə

rinin onda dərin təəssürat yaratdığını dedi. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq bununla bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Malayziyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirle söhbət etdi.



Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaş

lıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdır



dı. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində söylədiyi əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın ali rəhbərinə çatdırmağı xahiş etdi.



İsveçrə şirkətləri ölkəmizdə uğurlu fəaliyyət göstərir

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirle söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırladı. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çər-



qələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu dedi. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirdi. İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından şərf duyduğunu bildiren Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. O, bu yaxınlar-

da Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçdi. Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.



madnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

çivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əla-


Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşdır

PREZİDENT İLHAM ƏLİYEV ALMANİYANIN AZƏRBAYCANDA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL EDİB



söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurlu inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi və bildirdi ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan vermişdir. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildiren dövlətimizin başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji sektorunun in-



kişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazandığını dedi.

Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirdi.

Dövlətimizin başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu dedi.

Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı

na toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanması məqsədilə Azərbaycan tərəfindən görülmüş işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.



madnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirle

Çindən ölkəmizə gələn turistlərin artması əlaqələrin inkişafının yaxşı göstəricisidir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd etdi. Bu ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinqinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, in-



vestisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Res-

publikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda

Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Çindən Azərbaycana gələn

turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinqinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu dedi. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinqinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsinə münasibətlərimizin inkişafının mühüm göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın çox gözəl ölkə olduğunu bildiren Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzuladı.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinqinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.



Avstriyada "SOCAR" brendi ilə ilk yanacaq doldurma məntəqəsi (YDM) istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings" məlumat yayıb.

Bildirilir ki, YDM Graz-Eggenbergdə açılıb.

"SOCAR Energy Holdings" Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann deyib ki, 2012-ci ildə İsveçrə bazarına daxil olan SOCAR sürətlə bu ölkənin aparıcı enerji

Avstriyada "SOCAR" brendi ilə ilk yanacaq doldurma məntəqəsi açılıb

şirkətlərindən biri kimi inkişaf edib. Hazırda bu təcrübəni Avstriyada da tətbiq etmək istəyirik.

Xatırladaq ki, 2017-ci ildə "SOCAR Energy Holdings" Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq "A1" şirkətinə məxsus yanacaq doldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən "Pronto Oil" firmasını alıb. "SOCAR"

brendi yaxın bir neçə ildə tədricən "A1" loqotipini əvəz edəcək.

Avstriyanın Ştiriya əyalətinin yanacaq doldurma bazarında aparıcı rola malik "A1" şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. "A1"lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən "Pronto Oil Mineralölhan-



dels GmbH" şirkətini əldə edib. "A1" şəbəkəsi və "Pronto Oil Mineralölhandels GmbH" şirkətinin idarəedilməsi məqsədilə "SOCAR Energy Austria" MMC təsis olunub. "A1" şəbəkəsi və "Pronto Oil Mineralölhandels GmbH" şirkətinin əməkdaşları işlərində saxlanılıb və "SOCAR Energy Austria" MMC-nin tərkibində fəaliyyətlərini davam etdirirlər.

Beynəlxalq əməkdaşlıq YAP-ın fəaliyyətinin əsas istiqamətlərindəndir

Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü



Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nümayəndə heyətini Yeni Azərbaycan Partiyasının qərargahında salamlamaqdan məmnunluq hissi keçirdiyini vurğulayan Ə.Əhmədov Azərbaycan-Çin münasibətlərinin dünənindən, bu gündən və perspektivlərindən bəhs etdi: "Çin və Azərbaycan arasında əlaqələr müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Dövlətimizin başçısı İlham Əliyevin Çinə, o cümlədən Çinin rəhbər nümayəndələrinin Azərbaycana səfərləri, həmçinin Yeni Azərbaycan Partiyasının və Çin Kommunist Partiyasının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu gün iki ölkə arasında iqtisadi, siyasi, humanitar sahədə əlaqələr yüksək səviyyədədir və qarşıdakı illərdə daha da möhkəmlənməsi üçün potensial imkanlar mövcuddur. Çin və Azərbaycan arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına xidmət edən sənədlər mövcuddur və həmin baza əsasən ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.

Bildirildi ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir. İki ölkənin dövlət başçıları tərəfindən əsası qoyulmuş siyasi

dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edir.

Qeyd edək ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulub. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir.

YAP Sədrinin müavini görüşdə bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan və Çin dost ölkələrdir. Bu ilin aprelində Azərbaycanın Pekində 2-ci "Bir kəmə, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycana, Prezident İlham Əliyevə xüsusi hörmət və dost münasibətin göstəricisi kimi dəyərləndirildi. Əməkdaşlıq əlaqələri

nin bundan sonra da uğurla inkişaf etdirilməsi üçün möhkəm baza mövcuddur.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini önə çəkərək, hakim partiyalar arasında dialoqun dövlətlər, xalqlar arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi qeyd etdi.

Səfərdən məmnunluğunu ifadə edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao bildirdi ki, Azərbaycanla Çin dost, tərəfdaş ölkələrdir. İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün möhkəm baza mövcuddur.

Bir mühüm məqamı da qeyd etmək yerinə düşər ki, Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana dəstək verir və bu məqam rəsmi Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Çin Dağ-

lıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir.

S.Tao görüşdə ölkəsinin bu dəstəyindən, eyni zamanda, Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafından, Azərbaycanın "Bir kəmə, bir yol" təşəbbüsünə verdiyi önəmdən geniş bəhs etdi.

Azərbaycanın Böyük İpək Yolu üzərində yerləşdiyini önə çəkən qonaq bildirdi ki, əməkdaşlığımız xalqlarımıza böyük fayda verir. Azərbaycanla birlikdə "Bir kəmə, bir yol" layihəsinin reallaşdırılması istiqamətində səyləri artırmağa, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı

daim dərinləşdirməyə hazırıq.

S.Tao Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərə öz töhfəsini verdiyini də xüsusi qeyd etdi.

O da bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, Azərbaycanda sabitlik təmin olunur, əhalinin rifah halı günbəgün yaxşılaşır, iqtisadi sahədə uğurlar davamlı xarakter daşıyır. Azərbaycan-Çin münasibətlərinin inkişafı üçün bütün imkanlar mövcuddur. Münasibətlərin yüksələn xətlə inkişafı əməkdaşlığın perspektivini parlaq edir.

Görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fəvqəladə və səlahiyyətli səfəri Əkrəm Zeynəli, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev iştirak etdilər.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması ilə davam etdirildi.

Yeganə Əliyeva,
Vüsal Cahanov (foto),
"iki sahil"

ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin SOCAR və "BP Azerbaijan" şirkətləri ilə birgə təşkil etdiyi XIII Bakı Yay Enerji Məktəbi başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu il ikihəftəlik sertifikat proqramını ABŞ, Vyetnam, Türkiyə, Avstraliya, Macarıstan, Yunanıstan, Meksika daxil olmaqla 31 nəfərdən ibarət enerji sektorunun peşəkarları uğurla başa vurub.

ADA Universiteti tarixində ilk akademik proqramlardan biri kimi təsis edilən Bakı Yay Enerji

Məktəbi enerji və ətraf mühit məsələləri üzrə təlim keçmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirir. Məktəb iştirakçıları mövzularla bağlı biliyi ilk məlumat qaynağından alaraq enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, Xəzər hövzəsinin yerli və global kontekstdə qiymətləndirilməsi və SOCAR-ın inkişaf strategiyasına dair məsələlərle geniş şəkildə tanış olurlar.

ADA Universitetinin ixtisaslandırma proqramları üzrə prorektor müavini Aygün Hacıyevanın

sözlərinə görə, XIII Yay Məktəbinin proqramı ənənəvi mövzularla yanaşı, dəyişən enerji bazarlarında qeyri-ənənəvi neft və qaz mənbələrini də diqqətə saxlayıb: "Enerji sektorunun ətraf mühitə artan təsirini nəzərə alaraq biz, dünyada və Azərbaycanda bu sahədə ən son texnoloji innovasiyalarla bağlı məlumatı da proqramda daxil etmişdik. ADA Universitetinin SOCAR və "BP Azerbaijan" ilə təşkil etdiyi Bakı Yay Enerji Məktəbi enerji sektorunda mükəmməl biliyi olmaqla yanaşı, gələcək meyilləri görə bilən mütəxəssislər hazırlayır".



Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib

İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatlığı ilə Bakıda Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı iyulun 23-də Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladaraq bildirib ki, düşmən qüvvələri digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün tarixi, dini abidələri məhv edib, 17 məscidi tamamilə dağıdıb. Daha sonra Ağdamda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Mətbuatın yaranma və inkişaf tarixinə nəzər salan M.Qurbanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilib. O, hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb.



Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilib.

Komitə sədri dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir. M.Qurbanlı qeyd

edib ki, Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr vasitəsilə yanlış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim qrupumuz fəaliyyət göstərir və bu cür informasiya olduqda bunların yanlış olması barədə ictimaiyyət məlumatlandırılır.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının və cəmiyyətinin həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O qeyd edib ki, Azərbaycan

mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı nəinki İslam dininə, bütün dinlərə hörmətlə yanaşır və bu sahədə özünə düşən missiyanı layiqincə yerinə yetirir.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Milli Mətbuat Günü münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini çatdırıb. O bildirib ki, QMI bu cür tədbirlərin keçirilməsində maraqlıdır, çünki qurum olaraq əsas nəzəmə vəzifələrindən biri də İslam dininin təbliğ olunmasıdır. Bu baxımdan, KİV-in müstəsna rolu

nun olduğunu bildiren Simran Həsənov vaxtaşırı düzgün, əsaslandırılmış, İslamın humanitar ideyalarına uyğun məlumatların cəmiyyətə ötürülməsini yüksək qiymətləndirib. Aparat rəhbəri İslam dinində sözə, qələmə verilən yüksək dəyəri Qurani Kərim surəsi ilə əsaslandırır. O bildirib ki, QMI öz fəaliyyət sahəsində KİV ilə işgüzar əlaqələr qurur və mətbuatın köməyi ilə özünə düşən əsas vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməyə çalışır.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin mətbuatı, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söz açıb. O bildirib ki, Milli Mətbuat Günü münasibətilə dövlət başçısının Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu na bir milyon manat vəsait ayırması jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsinin sübutudur.

Daha sonra çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın özünə düşən vəzifələr barədə danışıblar.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının Milli Mətbuat Günü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdikləri “Din və media” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Atletlərimiz 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ XV AVROPA GƏNCLƏR OLİMPIYA FESTİVALINI 8-İ QIZIL, 5-İ GÜMÜŞ VƏ 3-Ü BÜRÜNC OLMAQLA 16 MEDALLA BAŞA VURUBLAR



İyulun 23-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan atletləri 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, atletlərimiz yarışların sonuncu günündə 7 çəki dərəcəsi üzrə medala sahib olublar. Yunan-Roma və sərbəst güləş yarışlarının hər birində 2 qızıl, qadın güləşi üzrə isə 1 gümüş və 1 bürünc medal qazanılıb.

Yunan-Roma güləşçimiz Elmir Əliyev (51 kq) finalda ukraynalı Sanya Yakovlev üzərində inamlı qələbə (10:0) qazanaraq ölkəmizin aktivinə beşinci qızıl medalı yazdırıb. Onun komanda yoldaşı Xasay Həsənlı (65 kq) finalda almaniyalı Deni Nakayevı məğlub edərək (3:2) çempion olub.

Sərbəst güləşçilərimizdən Kənan Heybətov (51 kq) final görüşündə rusiyalı Rüs-

təm Dolayevı (8:5) məğlub edib. Cəbrayıl Hacıyev (65 kq) da finalda rusiyalı idmançını - Batırbek Tsoxvrebovu (6:5) məğlubıyyətdə uğradaraq qızıl medal qazanıb.

Qadın güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) finalda Rusiya təmsilçisi Polina Lukinaya uduzaraq gümüş medalla kifayətlənməli olub. Nigar Mirzəzadə (65 kq) isə bürünc medal görüşdə polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edərək üçüncü yerə layiq görülüb.

Beləliklə, güləşçilərimiz XV Avropa Gənclər Olimpiya Festivalında böyük uğura imza ataraq bu mötəbər yarış 8-i qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla 16 medalla başa vurublar. Yunan-Roma pəhləvanlarımız 5 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 3 qızıl, 2 gümüş, 1 bürünc, qızlarımız isə 3 gümüş və 1 bürünc medal qazanıblar.

Xatırladaq ki, iyulun 21-də - yarışların birinci günündə yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc medal qazanıblar. Sərbəst güləşçilərimizdən Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal əldə ediblər.

İyulun 22-də yunan-Roma güləşçilərimiz Qurban Qurbanov (48 kq), Həsərət Cəfərov (60 kq) qızıl, sərbəst güləşçimiz Səbir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) bürünc medala layiq görüldü. Qadın güləşçilərinin mübarizəsində Gültəkin Şirinova (46 kq), Məziyə Sadıqova (61 kq) ikinci yeri tutublar.

“Azəriqaz”: 93 mənzil və 140 fərdi yaşayış evi istismara qəbul olunub

Mənzil Tikinti Kooperativləri üzrə (MTK) 93 mənzil və 140 fərdi yaşayış evi müvafiq sənədləşdirmə aparılmaqla istismara qəbul edilib. 408 yeni abonentə kod, 94 abonentə kart açılıb, 75 abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanıb. Qeyri-əhali sektoru üzrə 5 yeni obyektə rəy, 6 yeni obyektə isə qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.



“Azeri Light”ın bir barreli 65,34 dollara satılır



Azərbaycan neftinin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiymə-

ti 1,19 dollar artaraq 65,34 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin de-

kabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb



Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi bəyanat yayıb.

Bəyanatı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov AZƏRTAC-a şərh edərək bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər "böyük Ermənistan" ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağlışılanılmaz səhvləri və ermənipə-rəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yad-daşlardan silinməyən səhifəsi olub.

Bildirilib ki, 26 il əvvəl - 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı da zəbt etdilər. Nəticədə, 1094 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbə-

si və 44 kəndi Azərbaycanın nəzarətdədir və həmin ərazilərdə 100 minə yaxın əhali məskunlaşıb. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Tarixi və memarlıq abidələrindən Ağdam şəhərinin şimal-qərbində Xındırstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənəhəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun Türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilib. Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan "Çörək muzeyi" ilə yanaşı, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekt, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər təhsil, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərib.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəddən 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın

qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüddudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayılı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münəqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Ağdam rayonunun 200 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

"Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Hesab edirik ki, münəqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız, bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər", - deyir bəyanatda vurğulanır.

Çin nümayəndə heyəti YAP üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olub



Ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Song Taonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 23-də Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur.

Sadə bir Azərbaycan vətəndaşının ailəsi və sosial həyatı ilə tanışlıq xarakteri daşıyan bu görüşdə xalqlarımız arasında dərin tarixi bağlantılardan, ümumi Şərq mədəniyyətinin çalarlarını özündə əks etdirən adət-ənənələrdən, qədim tarixə malik qarşılıqlı münasibətlərdən bəhs edilmişdir.

Mübariz Abdullayev Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında inkişaf etməkdə olan əlaqələrin, hər iki ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətin xalqlarımızın mənafeyinə uyğun olduğunu xüsusi diqqətə çatdırmışdır.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı Mübariz Abdullayevin mənzilində çay süfrəsi arxasında keçirilən bu görüşün Çin nümayəndə heyətində yüksək təəssürat yaratdığını qeyd etmişdir.

Argentinalı və uruqvaylı jurnalistlərə dini vəziyyət barədə məlumat verilib



İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Argentinadan və Uruqvaydan olan jurnalistlər Xəlilə Hallar və Susana Maqana ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirlər ki, Mübariz Qurbanlı jurnalistlərə ölkəmizdə mövcud olan dini durum və DQİDK-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda 942 dini qurumun dövlət qeydiyyatına alındığını bildirdən sədr onlardan 907-nin İslam, 35-nin isə qeyri-İslam təmayüllü olduğunu deyib. Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Diqqətə çatdırıb ki, ölkəmizdə dini konfessiyaların nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını qoruyub-saxlamaq imkanına malikdir. Dini konfessiyaların fəaliyyəti barədə geniş məlumat verən M.Qurbanlı ölkəmizdə dövlət tərəfindən bütün dini qurumlara, o cümlədən qeyri-İslam icmalarına mütəmadi maliyyə yardımı edildiyini vurğulayıb.

Dövlət Komitəsinin sədri jurnalistlərin ölkəmizin nümunəvi dini tolerantlıq modeli, beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanan vəhdət namazı və radikalizmin qarşısının alınması istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.

Səmimi görüşə görə təşəkkürlərini bildiren jurnalistlər ölkəmizə səfərləri müddətində Azərbaycanın dinamik inkişafının, yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını deyiblər.

Görüşün sonunda qonaqlara DQİDK-nin ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycanı fəvqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella da iştirak edib.

Ramiz Hüseynov: Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür

Bu gün ölkəmiz özünün sürətli inkişaf dövrünü yaşayır. İqtisadi məkanda böyük uğurlar əldə olunur. Təbii ki, bu uğurların təməlinə ölkədəki ictimai-siyasi sabitlik dayanır. Əgər ölkədə ictimai-siyasi sabitlik təmin olunmasa heç bir uğura nail olmaq və hədəfə çatmaq mümkün deyil.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ikisahil.TV-yə müsahibəsində bildirdi ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yeridir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Ölkəmizin liderliyi ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün çox kimi seçilir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və müxtəlif xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında

və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Təsədüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətə Dialekt Forumu, Dini Liderlərin Zirvə Toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu fakt Azərbaycanın beynəlxalq humanitar əməkdaşlığa önəm verməsinin bariz nümunəsidir. Azərbaycan dövlətinin apardığı və xalq tərəfindən birmənalı dəstəklənən düzgün və ardıcıl siyasət nəticəsində Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş və dost ölkə kimi qəbul edilir.

Ramiz Hüseynov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə iş adam-



larının səmərəli fəaliyyəti üçün də böyük imkanlar yaradıb. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri- Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib. Son 16 ildə müstəqil Azərbay-

canın bütün istiqamətlərdə inkişafı respublikamızı güclü dayaqlara malik olan və milli maraqları qətiyyət- lə qoruyan dövlətə çevirib.

R.Hüseynov diqqətə çatdırdı ki, Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Hər bir ölkənin inkişafını göstərən

əyani faktorlardan birini də beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələri təşkil edir. Məhz dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlarla əsasən, Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə öncül yerlərdə qərarlaşıb.

Ramiz Hüseynov xüsusi olaraq vurğuladı ki, bu günkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu

sərvətdir. Şübhəsiz ki, Azərbaycanın inkişafından narahat olan qüvvələr də yox deyil. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, anti-milləti mövqedə duran bu satqın qaragüruh dəstələr daxilə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar. Ermənipərəst qüvvələr və erməni lobbisi tərəfindən xaricdən ölkəmizə qarşı qarayaxma kampaniyası vaxtaşırı olaraq aparılır. Bu proses bu gün də davam edir. Məsələnin kökündə isə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi fikir yaratmaq, ölkəmizi iştirakçısı olduğu mühüm beynəlxalq layihələrdən təcrid etmək, ən əsası isə qazanılan uğurlara kölgə salmaqdır. Xaricdəki belli dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasına müxtəlif çirkin metodlardan, o cümlədən xaricdə yaşayan bəzi üzündən mülhacir azərbaycanlılardan da istifadə etməyə çalışırlar. Ancaq təcrübə göstərir ki, onların söyləri əbəsdır. Çünki onları ölkəmizin daxilində dəstəkləmir. Ümumiyyətlə, beynəlxalq aləmi kiminsə Azərbaycan haqqında çirkin fikirləri deyil, real vəziyyət maraqlandırır. Buna görə də ermənipərəst qüvvələrin anti-Azərbaycan kampaniyasının heç bir nəticəsi yoxdur, ola da bilməz.

✍ Şəmsiyyə Əliqızı, "iki sahil"

Şirvan şəhərində kanalizasiya kollektorlarının tikintisi davam etdirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvan şəhərində istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrlı borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.

2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 km kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tikilmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurmaı nəzərə alınaraq 600-400 mm diametrlı borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 km uzunluğunda olan kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcək və tullantı sularının toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.

Şirvan şəhərindəki hüdüdmərtəbəli yaşayış binalarının zirzəmilərində antisənitar vəziyyətdən aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisini təmizlənilib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmizləyici qurğular kompleksində təmizlənilən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib. Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.

✍ Orxan Vahidoğlu, "iki sahil"



TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik" (TAP) boru kəmərinin inşası çərçivəsində İtaliya-da boruların tikintisinə başlanılıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

"İtaliyada, Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunnel inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib", - deyə L.Givert bildiri.

O əlavə edib ki, iyunun sonuna TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 88,5 faizi icra edilib. Bundan başqa, TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. Həmçinin 3 ölkə üzrə marşrutun 95 faizindən çoxunda torpaq örtüyü bərpa edilib.



Trans Adriatic Pipeline

Qeyd edək ki, TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur. Bundan başqa, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.

TAP-ın inşası üzrə Albaniya sularında dəniz borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri isə beynəlxalq sularla döşənəcək. Boru kəməri dənizin 810 metrindən də çox dərinlikdəki hissəsindən keçəcək, 36 düymlik xəttin inşasında ümumilikdə 100 min ton ağırlığında təxminən 9 min boru istifadə olunacaq. "Saipem" dənizdəki

tikinti işləri üçün təqribən 10 gəmidən istifadə edəcək.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoldə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompresor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqi Bilişht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Kompresor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. Lazımi turbo kompressorlar isə "Siemens" şirkəti tərəfindən istehsal olunub.

İDLİB QLOBAL GEOSİYASI KONTEKSTDƏ:

Türkiyə və supergüclərin mübarizəsi



Yaxın Şərqdə geosiyasi proseslərin intensivliyi daha da artıb. Böyük dövlətlər öz maraqları uğrunda mübarizələrini gücləndirirlər. Həmin kontekstdə Suriyanın İdlib bölgəsinin taleyi məsələsi daha da aktuallaşıb. Ekspertlər bu məsələyə Türkiyənin geosiyasi seçiminin həlledici məqamı kimi baxırlar. O cümlədən tanınmış politoloq Aleksandr Duqin həmin məsələyə toxunaraq konkret təkliflərlə çıxış edib. İdlib məsələsinə onun məntiqi çərçivəsində yanaşdıqda, qlobal geosiyasi mənzərədə bir sıra maraqlı faktorları görə bilərik. Həmin bağlılıqda İdlib probleminin geosiyasi dinamika-da analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Dəyişən dinamika: Yaxın Şərqdə geosiyasetin yeni cəhətləri

İdlib məsələsinin ciddi qlobal geosiyasi faktora çevrilə biləcəyi öncədən proqnozlaşdırılırdı. Çünki Suriya ətrafında aparılan geosiyasi mübarizənin məntiqi dinamikası prizmasından bu, aydın görünürdü. Rusiya, Türkiyə və İran Suriyanın digər əraziləri ilə bağlı ortaq mövqeyə gəlsələr də İdlibdə "ilişmişdilər". Burada həm Türkiyənin, həm də Rusiya ilə Bəşər Əsəd rejiminin öz arqumentləri vardır. Türkiyə İdlibdə hərbi əməliyyatların keçirildiyi təqdirdə çox sayda qaçqın Türkiyəyə sığınmaq istəyəcəyini deyir. Həmin insanlar Suriyanın digər bölgələrindən çıxarılan dinc əhəlidir. Onların sırasında silahlı qruplar da vardır.

Bu proses tədricən Türkiyədə suriyalıların sayını xeyli artırır. Buna rəğmən, Dəməşq İdlibə nəzarət etmək istəyini açıq bildirir. Orada toplaşmış radikal qruplar Dəməşq üçün təhlükə olaraq qalır. Moskva və İran da eyni fikirdədirlər. Deməli, İdlib məsələsi həll edilmədən Suriya ilə bağlı konkret siyasi qərar qəbul etmək imkansızdır.

Bunların fonunda iki proses diqqəti çəkir. Birincisi, ABŞ-ın başçılıq etdiyi koalisiya kürd qruplarına dəstəyi artırır. Onlar da İdlibdə müəyyən terror qrupları ilə koordinasiya hərəkət edirlər. Adətən bu zaman radikal qruplar daha çox antitürkiyə mövqeyi tuturlar. İkincisi, Ankara İdlibdə "Əl-Qaidə" terror təşkilatına bağlı olan "Heyət Tahrir el-Şam" yaraqlılarının möhkəmlənməsində Dəməşqi it-

tiham edir. Türkiyə hesab edir ki, Əsəd rejimi bilərəkdən antitürk mövqeyi bu qrupu İdlibə yerləşdirib və orada aranı qatmaqla hərbi müdaxilə üçün bəhanə axtarıb. Eyni zamanda, həmin qrupun PKK ilə strateji ortaqlığının mövcudluğu barədə də informasiyalar yayılmaqdadır.

Bu cür ümumi hərbi-siyasi mənzərə fonunda bu ilin aprel ayından İdlibi ələ keçirmək üçün B.Əsəd hərbi əməliyyatlara başlayıb. Lakin müəyyən irəliləyişdən sonra aldığı zərbələrdən geri çəkilib. İndi aydın olur ki, Türkiyəsiz İdlib məsələsini həll etmək imkansızdır. Hətta Rusiya və İranın aktiv dəstəyi İdlibdəki müxalif hərbi qrupların müqavimətini qıra bilmir. Deməli, problemin başqa həlli üsulu tapılmalıdır. Bu reallığın fonunda rusiyalı ekspert Aleksandr Duqinin Türkiyənin "Aydınlıq" qəzeti üçün yazdığı bir məqalə böyük maraq doğurub. Həmin məqaləni Türkiyə KİV-i "Rusiyanın İdlib təklifi" kimi təqdim edib.

A.Duqinin Kremlə yaxınlığı məlumdur. Onun yazdıqlarını müəyyən mənada Kremlin fikirləri kimi də qəbul etmək olar. Yazıda məsələ qlobal geosiyasi dinamika aspektində qoyulur. Daha konkret desək, Türkiyənin İdliblə bağlı atacağı addımlara ABŞ-Rusiya, ABŞ-İran, ABŞ-Çin geosiyasi mübarizəsinin məzmunu kontekstində qiymət verilir. Məsələnin çox həssas bir nöqtəyə gəldiyi tezisi irəli sürülür. Türkiyə üçün daha çox həyati əhəmiyyət daşıyan proseslərin Yaxın Şərqdə vüsət aldığı iddiası irəli sürülür.

Burada Türkiyəyə qarşı böyük güclərin təxribat xarakterli addımlar atmağa başladığı fikrinin səsləndirilməsi çox maraqlıdır. Həmin prizmadan Gürcüstanda baş verən hadisələrdə Azərbaycan və Türkiyə "izin" axtarılması, müəyyən təxribatların baş verməsi, İraqda türk diplomata qarşı terror hadisəsinin törədilməsi, Kipr yaxınlığında Türkiyə əleyhinə bir neçə dövlətin birləşməyə çalışması və sair hadisələr diqqəti çəkir. Bütün bunlar Türkiyənin geosiyasi mövqeyinin zəiflədilməsi, onun daxilində xaos yaratmaq cəhdi kimi qiymətləndirilir.

Maraqlıdır ki, həmin proseslər ABŞ-Türkiyə münasibətlərinin normallaşmağa başlaması fonunda baş verir. Pentaqon sərt açıqlama ver-

sə də, Donald Tramp Türkiyəyə qarşı sanksiyalara baxılmadığını bəyan edib. Pentaqon da Türkiyə ilə strateji əməkdaşlığın çox qiymətli olduğunu vurğulayıb. Deməli, faktiki olaraq, Türkiyə bütün ziddiyyətlərə baxmayaraq geosiyasi status baxımından yeni mövqeyə çıxıb. Bu mövqedə həm Amerika, həm də Rusiya ilə geosiyasi yaxınlaşma mövcuddur.

Ankaranın sınağı: müstəqil güc olmaq, yoxsa kiminsə yanında durmaq?

Lakin hazırkı mərhələdə Ankara Amerika və Rusiya arasında seçim etməlidir. Bunun sınağı İdlibdir. Əgər İdlibdə Türkiyə özünə yaxın olan qrupların silahı yerə qoymasını təşkil edərsə, onda B.Əsəd və Rusiya asanlıqla problemləri həll edərlər. Bu zaman Suriya və Rusiya həmin silahları əfv edə bilərlər (Türkiyəyə yaxın olanları). Faydalanan isə Rusiya, İran və Suriya ilə yanaşı, həm də Türkiyə olacaq. Özünü də bu fayda önəmli dərəcədə ola bilər.

Konkret olaraq, Türkiyə Rusiya, İran və Suriyanın təmsilində geosiyasi dəstək almaq şansı əldə etmiş olur. Kipr məsələsində bu, Ankaraya daha çox lazımdır. Çünki orada ABŞ, Avropa, İsrail və bir sıra ərəb ölkələri, Yunanistan Türkiyəyə qarşı birləşiblər. Türkiyə Yaxın Şərqdə Kipr məsələsində Suriya və Misirin dəstəyini ala bilər. Başqaları bu statusda yaramırlar. Suriyanın dəstəyini almaq üçün isə İdlib problemi həll edilməlidir. Bu zaman "həll" dedikdə, İdlibin tamamilə B.Əsədin nəzarətinə verilməsi nəzərdə tutulur.

Digər tərəfdən, Türkiyənin kürd terroruna qarşı mübarizədə Rusiya, İran, İraq və Suriyanın dəstəyinə ehtiyacı vardır. Həmin məntiqə Türkiyənin uyğun məsələsinə görə Çinlə münasibətləri gərginləşdirə biləcəyinin ziyanlı olacağı haqqında fikir səsləndirilir. Qərb isə bu kontekstdə antitürkiyə niyyətli terror qruplarına dəstəkçi kimi təqdim edilir.

Bütün bunlar Türkiyə məsələsinin Yaxın Şərfin geosiyasi dinamikası kontekstində daha əhəmiyyətli mövqeyə çıxmasını göstərməklə yanaşı, regionda supergüclərin mübarizəsinin də yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. Qərb və Rusiya Türkiyəni öz tərəfdarı kimi

təqdim etməyə çalışırlar. Onların təklifləri, qısaca deyilsə, "gəl yanımda dur" məntiqinə əsaslanır. Çünki hər iki tərəfin arqumentinə görə, Türkiyə qarşısına qoyduğu geosiyasi məqsədlərə təkbaşına çata biləcək gücdə deyil. Bunun üçün kiminsə dəstəyini qazanmalıdır. Dəstəyi qazanmaq isə geosiyasi güzəşti nəzərdə tutur. Bir sözlə, Türkiyəni müstəqil geosiyasi güc kimi psixoloji olaraq qəbul etmək istəmərlər. Bütün problemlər həmin psixoloji natamamlıq kompleksindən irəli gəlir.

Beləliklə, faktiki olaraq, İdlib məsələsinin Türkiyənin geosiyasi mövqeyi baxımından doğrudan da həlledici faktor halına gəldiyini demək mümkündür. Bu məsələnin necə həll ediləcəyindən Türkiyənin dünya siyasətindəki statusu asılı olacaq. Belə görünür ki, Rusiya Türkiyənin müstəqil geosiyasi güc olmasını ABŞ-dan asılı olmayan, lakin Moskvaya bağlı olan dövlət kimi görmək istəyir. Dəqiq desək, Kreml Türkiyənin Qərbdən uzaqlaşsın, Rusiya ilə yaxınlaşmasını arzulayır.

Amerika isə bunun əksini düşünür. Vaşinqton siyasi, iqtisadi, hərbi və s. aspektlərdə Türkiyənin ABŞ-ın maraqları çərçivəsində güclü olmasını arzulayır. O cümlədən Ankaranın hərbi imkanları da həmin sərhəd daxilində olmalıdır.

O da maraqlıdır ki, həm ABŞ, həm də Rusiya bu problemin həllində daha çox Rəcəb Tayyib Ərdoğanın şəxsi keyfiyyətlərinə istinad etməyə çalışırlar. Sanki Türkiyənin gücü onun dövlətçiliyində deyil, indiki rəhbərinin iradəsindədir. Bu səbəbdən də ekspertlərin analizində daim R.T.Ərdoğanın şəxsi özəlliyi qeyd olunur. Türkiyənin dövlət maraqları arxa plana atılır. Məsələn, Donald Tramp, Vladimir Putin, Si Zinpin və ya Həsən Ruhaninin atdığı addımları onların şəxsi keyfiyyətlərindən çox dövlət maraqları ilə əsaslandırmağa çalışır. Türkiyəyə gəldikdə isə, rəhbərin şəxsi keyfiyyətlərindən bəhs edirlər.

Həqiqət isə başqa müstəvidədir. Türkiyə böyük və güclü liderlik ənənəsi olan dövlət kimi təqribən 100 illik fasilədən sonra yenidən dünyaya siyasətində söz sahibi olmaq iddiasını ortaya qoyub. O, ancaq müsəlman ölkələrinin lideri kimi deyil, həm də qlobal geosiyasetin mühüm oyunçusu kimi siyasi səhnəyə çıxıb. Bu prosesin gedişində Ankaranın daim öz marağının təmin edildiyi yerdə olması zəruridir. Belə olmasa, hansısa böyük dövlətin yanında olmaqla meydana qalmaq niyyəti ilə 2023-cü il hədəflərinə çatmaq mümkün olmayacaqdı. O cümlədən İdlib məsələsi də Türkiyənin geosiyasi maraqları çərçivəsində həll edilməlidir. Supergüclər nəhayət ki, bir şeyi qəbul etməlidirlər: Türkiyə artıq onlardan hansınsa əlinə oynanır! O, özü müstəqil gücdür və bunu inkişaf etdirəcək!

Newtimes.az

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri - Pənah Hüseyn və Tural Abbaslı dünən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanı ki, polis paytaxtda asayışın, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

"Şərhi-Gülşəni-raz" əsərinin iki müxtəlif nüsxəsi əldə edilib

Orta əsrlərdə yaşamış, türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nəmətullah Naxçıvaninin "Şərhi-Gülşəni-raz" əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.

Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.

Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafıdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yeni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədanı tərəfindən köçürüldü.

Bölmənin Əlyazmalar Fondunun balansına daxil edilən və böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhur "Gülşəni-raz" əsərinə yazılan təfsirin üzərində fond əməkdaşları gələcəkdə araşdırmalar aparmağı nəzərdə tutublar.

Rakel Mare:

Yarışların keçirildiyi məkanları çox bəyəndik

Çox gərgin oyun keçdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə rəqibin üstün olduğu məqamlar oldu. Şadam ki, bu görüşdə heç-çə edə bildik və bunu yaxşı nəticə hesab etmək olar.

Bu sözləri "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının qadın həndbol yarışlarında mübarizə aparən İspaniya millisinin kapitanı Rakel Mare AZƏRTAC-a müsahibəsində deyib.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu deyən ispan həndbolçu bildirib: "İlk dəfədir ki, Bakıdayam. Çox gözəl şəhərdir. Burada bizi ən çox heyrləndirən məqamlardan biri də yarışların təşkilatçılığının yüksək səviyyədə olmasıdır. Xüsusilə, yarışların keçirildiyi məkanları çox bəyəndik.

AZƏRBAYCANIN SUPERGÜCLƏRLƏ ƏLAQƏLƏRİ: Ölkəmizin bölgədə liderlik mövqeyini möhkəmləndirən faktor

Beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilən, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı kimi mötəbər qurumların üzvü olan Azərbaycan dünyada etibarlı tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkədir.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artır, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ön sıralarda qərarlaşmışdır.

Ermənistandan fərqli olaraq Azərbaycan dünya siyasətində nüfuzu, təşəbbüsləri ilə fərqlənən, sayılıb-seçilən sabit ölkədir. Dünyanın diqqətlə izlədiyi və beynəlxalq aləmdə müzakirə mövzusunə çevrildiyi ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford, NATO Müttəfiq Qüvvələrinin Avropa üzrə Baş Komandanı Kortis Skaparotti ilə Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşlərinin Bakıda keçirilməsi respublikamıza artan marağın ifadəsi olmaqla, siyasi cəhətdən sabit ölkə statusu qazanması ilə birbaşa bağlıdır.

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı Tod Valtersin növbəti görüşü tədiqlədi ki, süpergücləri maraqlandıran məsələlərin müzakirəsi üçün Azərbaycanın seçilməsi sivilizasiyalar arasında körpü olan, Cənubi Qafqazın lider respublikası kimi geopolitik güc mərkəzlərinin strateji maraqlarının birləşdiyi ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin təsdiqidir.

“Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu bizim böyük nailiyyətimizdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, seçdiyi yolla uğurla dünyaya in-



teqrasiya edən Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. “Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin” sözləri ilə sabitliyin dövlətin varlığı, əhalinin rifahı üçün başlıca şərt olduğunu diqqətdə saxlayan cənab İlham Əliyevin son aylarda həyata keçirdiyi sosial islahatların uğurlu davamı da ölkədə mövcud olan şəraitlə bağlıdır.

Dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslərin, qanlı toqquşmaların, müharibələrin, dövlət çevrilişlərinin baş verməsinə baxmayaraq, Azərbaycan xalqının təhlükəsizlik şəraitində yaşaması, risklərdən kənarda qalması xalq-iqtidar birliyinin möhkəmliyini göstərməklə, iqtisadi inkişafımızın da əsas şərtidir. Çünki sabitliyi pozulan ölkədə inkişafdan, sosial, iqtisadi islahatlardan, demokratik təsisatların mövcudluğundan söhbət gedə bilməz. Bəllidir ki, sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz

vəziyyətə düşür, qan tökülür və dövlətlərin varlığına təhlükələr yaranır.

İki supergüc dövləti təmsil edən güc strukturları nümayəndələrinin Azərbaycanda görüşü ABŞ-Azərbaycan, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin göstəricisidir.

Respublika Günü münasibətilə Prezident İlham Əliyevi, Azərbaycan xalqını təbrik edən ABŞ Prezidenti Donald Trampın Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təşkilinin 26-cı ildönümü ilə əlaqədar azərbaycanlı həmkarına növbəti məktubunu ünvanlamışdır. Dünyanın enerji siyasətində önəmli rol və xidmətləri olan Azərbaycanın global proseslərdəki fəaliyyətini yüksək dəyərləndirən ABŞ Prezidenti Donald Trampın məktubunda yer alan “Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir” sözləri ölkəmizlə əməkdaşlığa verilən dəyərdir. Cənab İlham Əliyevə Donald Trampın ünvanladığı növbəti məktubda birmənalı olaraq ifadə olunur ki, Cənubi Qafqazda

müşahidə olunan geosiyasi proseslərin fonunda global iqtisadiyyatla bağlı olan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş ən uğurlu dövlətidir və liderdir. ABŞ sərmayələrin Azərbaycana cəlb edilməsi istiqamətində rəsmi Bakının atdığı addımları böyük razılıqla qarşılayır və dünya iqtisadiyyatı üçün çox önəmli hesab edir.

Bu kimi dəyərləndirmə bir həqiqətə əsaslanır: Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. Ölkəmizin xarici siyasəti məhdud məqsədlərə deyil, bütün dünya siyasətinə təsir edəcək qədər düşünülmüş, pragmatik və əhatəlidir. Müstəqil dövlət kimi global iqtisadiyyata bağlılığını ölkədə keçirilən, biri-birindən əhəmiyyətli qlobal iqtisadi, siyasi, humanitar tədbirləri ilə sübut edən, dünya iqtisadiyyatına təsir edən təşəbbüsləri, ünvanlı islahatları, yüksək səviyyəli diplomatik fəaliyyəti, geosiyasi cəhətdən perspektivli ölkə kimi xarici siyasətini əməkdaşlıq müstəvisində təkmilləşdirən Azərbaycan bölgədə liderlik mövqeyini möhkəmləndirir.

Rusiya-Azərbaycan münasibətlərində də ölkəmizin əmək-

daşlıq əlaqələrinə xüsusi diqqət-lə yanaşılması, əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin möhkəmlənməsi, iqtisadi, siyasi müstəvidə birgə fəaliyyət istəklərinin genişlənməsi dövlətlərarası əməkdaşlığı möhkəmləndirir. Rusiya-Azərbaycan tərəfdaşlığı siyasi, iqtisadi, mədəni, ticarət sahələrində genişlənməkdədir. Bu baxımdan ABŞ və Rusiya Federasiyası nümayəndələrinin görüşü üçün Azərbaycanın seçilməsi təsadüfi deyil və xeyirxah ənənənin davamıdır. Əgər Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 43-cü sessiyasında dünya xalqlarını birliyə, həmrəyliyə çağırışlar səsləndirildisə, hərbiçilərin görüşü adı dünyanın ən güclü 50 ordu arasında çəkilən Azərbaycanın hərbi qüdrətinin təsdiqidir. Azərbaycanda aparılan ciddi islahatlar və ölkə daxilindəki sabitlik ölkəmizi Cənubi Qafqazın lider dövləti kimi tanıdıb.

Hazırda Azərbaycanda davam edən Avropa Gənclərinin XV Yay Olimpiya Festivalında 3600-dən artıq avropalı yeniyetmənin iştirakı ilə keçirilən oyunlar idman bayramı olmaqla xalqları həmrəyliyə səsləyən birlik yarışdır.

Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələrinə artan marağ regional əməkdaşlıq və mədəniyyətlərarası dialoqların təşkili üçün də başlıca amildir. Nüfuzlu beynəlxalq təşkilatlarla birgə keçirilən biri-birindən əhəmiyyətli konfranslarda, sivilizasiyalararası dialoqlarda, forumlarda dünya ictimaiyyətini düşündürən hədəfləri əks etdirən çağırışların Azərbaycan səslenməsi ölkəmizi humanitar platforma kimi tanıdır. Hərbiçilərin birgə görüşləri Azərbaycanın müdafiə qüdrətini təsdiqləyir. Ölkəmizin Avropa, Qərbi dövlətləri ilə əməkdaşlığı qarşılıqlı anlaşma çərçivəsində davam və inkişaf etdirilir. Enerji və nəqliyyat diplomatiyasında şəxələndirmə siyasətinə böyük önəm verən Prezident İlham Əliyev dünyada baş verən siyasi proseslərdə də birgə əməkdaşlığın gücünə, qüdrətinə inanır, beynəlxalq həmrəyliyə xüsusi diqqət yetirir. ABŞ və Rusiyanın yüksək rütbəli hərbiçilərinin Bakıda müzakirələr aparması ölkəmizin nüfuzunu, respublikamıza marağı artırmaqla iqtisadi qüdrətimizin də təsdiqidir. Qərbi və Rusiya üçün əhəmiyyətli hərbi-müdafiə xarakterli məsələlərin ölkəmizdə müzakirəsi regional münaqişələrin həllinə də təsirsiz ötürməyəcək. Belə önəmli problemlərin həllinə yönələn müzakirələr milliyyətindən, dinindən asılı olmayaraq bütün xalqlara ölüm gətirən, fəlakətlər törədən terrorlara, separatizmə, dini radikalizmə qarşı mübarizəni də gücləndirir. “Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Əgər biz kimdənsə asılı olsaq, heç vaxt müstəqil siyasət apara bilmərik, heç vaxt öz prinsiplərimizi indiki qədər ifadə edə bilmərik. İqtisadi müstəqillik siyasi müstəqilliyə gətirib çıxardı ki, bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir” söyləyən Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin məntiqi nəticəsi dünyada nüfuzu möhkəmlənən müasir, qüdrətli Azərbaycandır.

**Xuraman İsmayılqızı,
“iki sahil”**

Güləşçi Elmir Əliyev və Xasay Həsəni EYOF-un qalibi oldu - Daha iki qızıl



Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır.

Trend-in məlumatına görə, Elmir Əliyev ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibini “tuşe”

ilə devirən həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə də gücünü göstərən Əliyev çempion olub.

Xasay Həsəni də ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsəni finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da komandamız 6-cı qızıl medalını qazanıb.

Nigar Mirzəzadə isə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiylə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

ÖN XƏTDƏN REPORTAJ

Sənin üçün hər birimiz
Mübarizik, Ana Vətən!

Yaddaşından
üzülməyən xoş
təəssürlər ya-
zın son ayında ön xətdə - səngərlərin həndəvərlərində tellənən könlümü yayın orta ayında Qarabağa aparacaq yolun başlanğıcına - "Səngərləri sərhədlərə köçürəcəyik!" deyənlərin görüşünə çəkir...

Gecənin qaranlığını çilikləyən dan yerindən sıyrılıb ön xətdə çatmışıq. Bayaq gözlerim könlümün cəfəkeşiydi, bir azdan könlüm də, düşüncələrim də əsgərlərimizin düşüncələrinin cəfəkeşi olacaq. Həmin cəfəkeşiliyə tələsirəm...

Səngərlərin yan-yörəsində hələ tərəvəti itirməyən çiçəklərinə toxunmaq, ləçəklərini nəfəsimlə titrətmək istəyirəm. Bənzərsiz ətriylə könlü mülkümüzün gözəllik sultanına, sultanlıq qüdrətinə döən gözəl çəçək illərdi səngərlərin həndəvərlərində mənə yaz öz yerində, yayda da təbiət, təbiətin təmsalında həyat fəlsəfəsi təkrarladır: bu ətir, rayihə torpağın qüdrətidi, sərhədlərimizin o üzündə çiçəklərin ətiri, rayihəsi belə olmur.

Ön xətdə, səngərlərin "on-on beş addımlığındaydıq". Mənə elə gəlir ki, bu ilki yazın da bir əli 2016-cı ilin yazının əlini sıxırılmış. Görənlər bu təması ruhun qələbəsinə təbiətin ehtiramı bilib. Yaşanılmış hər ay tarixdi. Əminlik ki, Azərbaycan əsgəri yaxın vaxtlarda aylardan birini tarixə görk edəcək. Aprel ovqatlıdı deyə, Lələtəpə, Bayraqtəpə soruqladı deyə, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu qələbəylə tamamlayacaq deyə həmin görkə Böyük Qələbə deyəcəyik. Bu düşüncələr ruhunun siqalına dönr...

May ayında səngərlərin yan-yörəsində əsən mehin təmasından titrəşən çiçəklərin gülmüldənən irili-xırdalı ləçəkləriylə Günlü yağış kəsəli göy üzünə yayılmış qövsi-qüzehin ilahi ahəngində ürkəkək narahatlığa söykəkli bir gözəlləşmə hiss etmişdik. Bu hissetməni, bu duyumu səngərdəkilərə güvəncin qüdrəti bilmişdik. İyul da bu ovqatlıdı.

Torpağın sinəsinə siqal çəkirəm. Mənə elə gəlir ki, əlim anamın saçlarında gəzişir. Bu təmas yayın istisində də tərəvəti itirməyən çiçəklər bitirən torpağa "Azərbaycan Ordusu"nun təmsalında SÖZ ordusunun ehtiramıdı. Bu ehtiramı yaxın vaxtlarda Azərbaycan əsgərinin qələbəsi tamamlayacaq...

Ruhunun bəsirət gözəlləriylə ön xətdə döyüş növbətçiliyi aparanların əhatəsindən qarşı tərəfə baxanda sənə elə gəlir ki, dövlət sərhədlərimizi, sərhədlərimizdə işğaldan azad olunmuş torpaqlarımızı, o torpaqlarda əsgərlərimizi görəcəksən, bu duyuma görə əsgərlərin hər birini bağrına basmağa tələsirən...

Salam-əleyk bitir-bitməz alatorandan indiyəcən düşün-



cələrimi bürüyən fikirdən söz açıram. Əsgərlər zabitlərdən, gizirlərdən əvvəl fikir demir; bu məqamın mahiyyətinə - azərbaycançılığa söykənən hərbi xidmətə, hərbi xidmətə söykənən azərbaycançılığa dünyanın ən güclü ordularının da şəxsi heyəti həsəd apara bilər. Tarixi Dədə Qorqud əy-yamıyla səsləşən bir deyimi xatırlayıram: "Böyük duran yerdə kiçik danışmaz". Zabit İsaq Orucovun bu əsgərlərdən üzlən baxışlarını döyüş növbətçiliyinə gedən əsgərlərin arxasınca "aydınlıq suyu"na döən rəmz bilirm. Bu baxışlarda inam var, etibar, etimad, güvənc var. Bu baxışların eynini 1992-ci ilin payızında Ağdərədə, 1993-cü ilin axırlarında Murovdağda, 1994-cü ilin əvvəllərində Horadizdə, 2016-cı ilin ilkin yazında Cocuq Mərcanlıda görmüşdüm,. O vaxtlar zabitlərdən eşitdiklərimin mahiyyətinin dönməzliyi, dönməzliyin qətiyyəti üreyimi dağa döndərmişdi. Aradan illər keçəndən sonra eyni duyğular yaşayıram. Bu qətiyyətli bənzərsiz rəmzi Vətən sevgisinə, Vətənə sevgiyə, döyüş əzminə, qələbə ruhuna tən bilirm. Düşüncələrimi sözə çevirməyə tələsmirəm. Baxışları hərdən sükutun - səssizliyin əhatələdiyi əsgərlərə, hərdən qarşı tərəfə - səngərlərin o üzünə sərilen zabit İsaq Orucov deyir:

- 2016-cı ilin aprelinin ilk günlərində yaşanan böyük mənəvi coşqu hər bir azərbaycanlının ruhunda yaşamaqdadı. Səngərlərə çatə-çatda 2016-cı ilin yazını ruhumuzun fəsili adlandırdınız. Əlbəttə ki, xalqa o dəyərde səvinc, o dəyərde qürur yaşadan fəsili belə adlandıрмаğa haqqımız var. Azərbaycan Ordusunun yaranmasının 101-ci ildönümü ərəfəsində bu söhbətəşməni də ictimaiyyətin istəyinin tərkib hissəsi bilirik.

- Bu istək azərbaycançılıqdı, Vətənə sevgidi, orduya inamdı, - deyirəm. Zabit hövsələsizliyi üzə vurmada sözünə davam edir:

- Bizə belə bir istək yaşadan qürur, tarix yazan qürur tarixdə qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bu döyüşlər dərsləklərə salınacaq.

Əsgər Bəhlul Hüseynov Samid İmanovun, əsgər Səbu-

hi Bayramov Raquf Orucovun qəhrəmanlığını, əsgər Sarvan və Namiq Məmmədov qardaşlarını - son nəfəsini qardaşının qolları üstə çəkən Sarvanı xatırlayır...

Azərbaycan Ordusunun arsenalına ən müasir döyüş texnikalarıyla, qurğularla, təy-yarə və helikopterlə təchiz olunmasından, döyüş qabiliyyətinin qüdrət səviyyəsində artmasından, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradların möhtəşəmliyindən danışırıq. Bu, qürurdu, qürura söykənən inamdı, başlanğıcı bu inam olan Qələbə işığıdı...

- Ali Baş Komandan döyüş əmri verəndə siz bu qəhrəmanların, onların döyüş yoldaşlarının davamçıları olacaqsınız, - zabitin əsgərlərə ünvanladığı bu gözəl inamı eşitmək gözəl könlü xoşluğudu. Onun səsinə ürkəkək bir təəssüf çaları da hiss olunur:

- 2016-cı ilin aprelinde bizim hərbi hissə əks-hücum əməliyyatına cəlb olunmadı, biz döyüşlərdə iştirak etməsək də ruhən döyüşlərin sırasında biz də olmaq istəyirik. Səmiyyətimə inanın, hər birimiz həmin günün intizarındaydıq, Böyük Qələbənin əsgəri olmaq niyyətin-dəyik.

Həmsöhbətimi təkə bu hərbi hissənin deyil, ümumən Azərbaycan Ordusunun zabiti kimi dinləyirəm. Zabitin əsgərlərə güvəncini dövlətin orduya güvənci bilib dinləyirəm. Səngərlərdə eşitdiklərim həmişə düşüncələrimin can ortağı olub - eşitdiklərimi düşüncələrimə can ortağı bilib dinləyirəm...

Söz sözü çəkir.

Zabit İsaq Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri haqqında dediyi başqa kəlamları da xatırladır. Həm o döyüşlərdə qazanan qələbəyə, həm də ölkə başçısının bu qələbəyə verdiyi dəyərə görə qürurlanan əsgərlərlə qürurlanıraq.

Zabit əsgərlərə xitabən deyir ki, siz Vətən sevgisiylə, döyüş hazırlığıyla həmin möhtəşəm tarixi yazanların davamçıları olacaqsınız. Hiss olunur ki, əsgərlər bu kəlmələrlə həm inam, həm də güvənc bilirlər. İnə 2016-cı ilin apre-

linde dönməzleşən inamdı, güvənc torpaqlarımızı işğaldan azad edəcək əsgərlərə, orduya güvəncdi. Bu məqam əsgərlərin düşüncələrində qələbə ovqatı yaradır.

- Aprel döyüşlərində orta məktəbdə oxuyurdıq, böyüklər demışkən, uşaqlıqdan təzəcə ayrılmış yeniyetmələriydik. İndi əsgərik. Hərbi anda sədaqətlə xidmət edirik. Özüəndən razılıq olmasın, komandirlərimiz xidmətimizdən narazı deyillər. Ali Baş Komandanın döyüş əmriylə döyüşməyə biz də hazırıq. Torpaqlarımızı işğaldan azad etməyə borcluyuq. Bu borc Vətənə borcdu, - əsgər Səbuhi Bayramovun səmiyyətlə dediklərini əsgər Ümid Hüseynov səmiyyətlə tamamlayır:

- Vətən müqəddəsdır, deməli, ona ödənilməli borc da müqəddəsdır. O borcu yerinə yetirməyincə rahatlığını itirməyibssə, yaxşı vətəndaş deyilsən.

Hər iki əsgərin dediklərini əsgərlərin hamısının deyəcəyinə zərəcə şübhəm yoxdu, Bir az əvvəl qəhrəmanlıqlardan, qəhrəmanlardan, şəhidlərdən, şəhidlikdən danışmışdıq. Eşitdiklərimiz üreyimizi dağa döndərmişdi. Azərbaycan əsgəri tariximizi bilir, bu tarixi yarananları, yaşadanları tanıyır, sevir. Əminlik ki, hamısı Ümid kimi düşündür. Bu əminliyi əsgərlərə əminliklə deyirəm.

Zabit deyir ki, hərbi xidmət dövründə aparılan söhbətlər əsgərlərin dünya duyumunun genişləndirilməsində əhəmiyyətli dir. Çağırışçı əsgər olur, xidmət edir, əsgərləşir. Çağırışçının əsgərləşməsi prosesinin iştirakçısı olmaq hərbi borcunu yerinə yetirən hərbi qulluqçuya, əsasən də zabite kifayət qədər böyük mənəvi zövq verir. Mən hərbi taleyimdən razıyam ki, belə mənəvi zövqdən məhrum olmaışam.

- Gənc əsgərlərin hazırlığı hərbi and içməklə, Vətənə sədaqət andıyla davam edir. Əsgər hərbi xidmət dövründə hərtərəfli püxtələşir, Nəsimi demışkən, kamil insan olur, - hərbi hissədə zabit Rüstəm Məmmədov belə demışdi. O kəlmələri xatırladıram.

- Biz də digərləri kimi xidmət edəndə komandirimizin dediyi səviyyədə əsgərləşirik. Günün nizam qaydalarını, komandirlərin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirik. - əsgər İmamverdi Babayev əsgər yoldaşları adından belə deyir.

Zabitin sayğılı baxışları əsgərə dikilir:

- Ona görə də dövlətə, dövlətçiliyə sədaqət hər birimizin hərbi xidmət əmalımızdır. Bayaq apreil döyüşlərinin şəhidlərini xatırladınız. Onlara yüzlərlə şəhid qəhrəmanlarımızın varisləri deməliyək.

Çavuş Yusif Nağıyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu xatırladır:

- Mübariz İbrahimovun döyüşdən əvvəl yazdığı məktubu zamanında hamımız oxumuşuq. Biz də hərbi xidmətə Mübariz İbrahimovun əmalına oxşar əmalda gəlmişik. O məktub əli silah tutanların hamısı üçün Vətən sevgisi haqqında ən dinlənilməli monoloqudu. Mənə elə gəlir ki, əsgərlər qürurla "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!", - deyirlər...

✍ Rəşid Faxralı

"Nikolu
inkar et!"

Səvinc Azadı

Ermənistanı yeni hakimiyyətdən xalqın narazılığı gündən-günə artır. Erməni xalqı artıq anlayır ki, Nikol Paşinyan vəd etdiyi yüksək rifahı, demokratiyanı, inkişaf etmiş cəmiyyəti təmin edə bilməyəcək. Əvvəllər Paşinyan xalqa "mən sizin xidmətçinizəm" deyirdi, indi verdiyi bəyanatlara məsuliyyətdən qaçmağa, xalqdan uzaq durmağa çalışır. Belə ki, iyulun 21-də Paşinyan Gümrüdə olub. Baş nazirin gəlişi münasibətilə Gümrü Texnologiya Mərkəzinin ətrafının öncədən blokada alınması Gümrü sakinlərini qəzəbləndirib. "Xalqın baş nazirə yaxınlaşmaması üçün Gümrü Texnologiya Mərkəzinin ətrafı tamamilə maneələrle bloklandı". Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Nəşrə görə, Gümrü sakinlərinin çoxu Paşinyana nifrət edir və onu baş nazir kimi görmək istəmir: "Əgər maneələr aradan qaldırılmazsa, xalq daha da qəzəblənəcək. Bloklanmış küçələrlə təsadüfi insanlar keçə bilməz. Gümrü sakinlərinin fikrincə, öncədən hazırlanmış adamlar var ki, Paşinyanın simasını qoruyub saxlamaq üçün onlara bu bloklardan içəri daxil olmağa icazə verəcəklər.

Paşinyanın səfərindən əvvəl Gümrünün bir çox küçələrində "Nikolu inkar et" yazıları peyda olub. Bununla da vətəndaşlar Paşinyanın yürütdüyü siyasətlə razı olmadıqlarını ifadə edirlər, - deyə "Hraparak" vurğulayıb. Bununla bağlı "Facebook" istifadəçisi Anjel Vardanyan da Paşinyanın gəlişindən foto-lar paylaşaraq reaksiyasını bu şəkildə bildirib: "Faktiki olaraq Gümrüdə xalq-Baş nazir və xalq arasında maneələr qoyulub. Əslində Paşinyan başa düşür ki, çoxları ondan narazıdır və vətəndaşlara ona yaxınlaşma imkanı verilsə, bu zaman Paşinyanın əsl siması ortaya çıxacaq, o halda çoxlarının realıqda onu qəbul etməyi məlum olacaq".

Politoloq Qağık Qambaryan istisna etmir ki, Paşinyana qəzəbli olan xalq ona "qızmar payız" hazırlayırlar. Onun sözlərinə görə, hazırda hakimiyyətin reytingi 80-90 faizdən 40 faizə düşüb: "Boşalan yer isə boş qalır. Bir vaxtlar hakimiyyətə simpatiyası olanlar mexaniki olaraq digər qüvvəyə dəstək verməyə başlayır". Onun qənaətinə, hakimiyyət nə qədər çox səhv buraxırsa, cəmiyyətdən uzaqlaşarsa, verdiyi vədləri unudursa, bir o qədər də keçmişlərin nümayəndələri, o cümlədən daşnaklar irəli çıxırlar: "Hakimiyyəti tənqid edir və onun yalanlarını çatdırırlar. Bundan əlavə, tək daxili siyasətdə deyil, xarici siyasətdə də uğursuzluqlar hakimiyyəti çətin duruma salıb. Bu uğursuzluqlar da sözün əsl mənasında Paşinyan üçün "qızmar payız"ı qaçılmaz edir. Narahatlıqları səsləndiririk ki, Nikol Paşinyan müəyyən nəticələr çıxarsın."

O da qeyd edilir ki, baş nazir sadə vətəndaşların beynini iqtisadi inqilab, məhkəmə islahatları və həyata keçməsi mümkün olmayan islahatlarla doldurduğu vaxt ölkədə yeni müxalifət formalaşır. Bu qüvvə baş nazirə ciddi mübarizə aparmağa iddialıdır. Belə ki, bu günlərdə "Daşnaksütyun" "Çiçəklənən Ermənistan" və "İrs" partiyalarının nümayəndələrinin "məxfi axşam" görüşü baş tutub. Görüş daşnakların təşəbbüsü ilə reallaşmış. Erməni KİV yazır ki, məqsəd parlament və parlamentdən-kənar qüvvələrlə ölkədəki siyasi vəziyyəti analiz etmək olub.

“ŞƏHƏRDƏN KƏNDƏ”: Turizmin inkişafına töhfə verəcək yeni layihə

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə aqrar sahə yeni mərhələyə qədəm qoyub. Kənd təsərrüfatında reallaşdırılan çoxsaylı dövlət layihələri sayəsində məhsuldarlıq artıb. Məhsullarımızın “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxışı təmin olunub.

Son vaxtlar “Kəndən şəhərə” layihəsi fermerlərə məhsullarını birbaşa şəhərdəki istehlakçıya çatdırmağa da imkan yaradıb. Hazırda isə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən reallaşdırılan “Şəhərdən kəndə” aqroekoturizm layihəsi icra olunur.

Ekspert Nicat Nəsirli mövzu ilə bağlı “iki sahil” qəzetinə açıqlamasında bildirdi ki, “Şəhərdən kəndə” layihəsi fermerlərə məhsullarını şəhərdən gəlmiş istehlakçıya birbaşa təsərrüfatdan çatdırmağa imkan verəcək: “Layihə çərçivəsində fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaqlar. Bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq. Bu layihə bölgələrdə işsizliyin və miqrasiyanın səviyyəsinin daha da azalmasına öz töhfəsini verəcək. Bundan başqa, “Şəhərdən kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı məhsullarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanını qazanacaqlar. Bu mənada aqroekoturizm kənd təsərrüfatı ilə turizmi bir-birinə yaxınlaşdıracaq. Bu xüsusiyyətlərinə görə dünyanın bir sıra ölkələrində aqroekoturizm sürətlə inkişaf edir, turizm sektorunda əsas istiqamətə çevrilir. Şübhəsiz, həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə də bu istiqamətdə müəyyən uğurlara imza atılacaq”.

Nicat Nəsirlinin sözlərinə görə, bu istiqamət respublikamız üçün yeni olsa da, bir sıra ölkələr artıq bu sahədə böyük təcrübə qazanıblar: “Şübhəsiz, bu layihənin icrası prosesində həmin ölkələrin təcrübəsindən də istifadə olunur. Yeri gəlmişkən qeyd edim ki, İsveçrədə son illər turizmdən gələn gəlirlər 2/3 dəfə artıb və bu artım kənd turizminin hesabına baş verib. Avropa ölkələrinin standartlarına görə, kəndlinin bir nəfəri qonaq saxlamaqdan gələn gəlirləri bir baş heyvanın gəlirlərini defələrlə üstələyir. Qardaş Türkiyədə də aqroturizm digər sahələrlə müqayisədə gəlir səviyyəsi aşağı olan kənd yerlərində əhali üçün əlavə qazanc mənbəyi təmin edən, bölgənin sosial-mədəni inkişafını irəli aparıcı iqtisadi fəaliyyət sahəsidir. Post-sovet məkanına gəldikdə isə hər il Belarusda ölkə əhalisinin 82%-i ekoturizmdən istifadə edir. Onu da deyim ki, Ümumdünya Ticarət Təşkilatının hesablamasına görə, yaşıl turizm iştirakçılarının sayı dünya turizminin 20%-ni təşkil edir. Yaşıl turizm iştirakçılarının maraq dünyasında prioritetliyi kənd mənzərələri, təbiətin zəngin ehtiyatları, köhnəlmiş ənənələr, qonaqpərvərlik qaydaları, memarlıq və mədəniyyət abidələri, xalq əyləncə mərasimləri təşkil edir”.

Müəhibimiz “aqroekoturizm”, “yaşıl turizm” anlayışlarına da aydınlıq gətirdi: “Müasir turizm trendlərinin təhlili göstərir ki, gəldikcə turistlərin maraq dünyası “S” (Sun-Sea-Sand- günəş, dəniz, qum) üçlüyündən “L” üçlüyünə sarı (Landscape-Lore-Leisure - mənzərə, ənənə, istirahət) dəyişməkdədir. Aqroturizm marşrutları bu marağı stimullaşdırır, əlaqələndirir və xidmət sahəsinə çevirir. Coğrafi sərhədlərdən asılı olmayaraq, şəhərlə kənd əhalisi arasında insanların vahid birməyayışı standartlarını formalaşdırır, kəndin zəngin resurslarını çoxsaylı xidmətlərə ehtiyacı olan şəhər əhalisi üçün əlçatan edir”.

Ekspertin fikrincə, xarici ölkələrin təcrübələrinə əsasən, əhalinin nisbətən seyrək məskunlaşdığı, lakin coğrafi resursları zəngin olan bölgələr aqroturizmin obyekt kimi seçilir: “Turistin bölgə ilə tanışlığı yaşadığı kənd evindən başlayır, burada ona təklif olunan xidmətlər təbii və çoxşaxəlidir. Bağdan meyvə-tərəvəz toplayıb, fermadan təzə yumurta və süd götürmək, günəş doğana qədər ot biçinə getmək, heyvanları bəsləmək və digər bu kimi işlər şəhər mühitində yaşayan insanlar üçün yenilikdir”.

Nicat Nəsirli, həmçinin bildirdi ki, aqroekoturizm fərdi sahibkar kimi rəsmi qeydiyyatdan keçmədən qurulan bir fəaliyyət sahəsidir: “Lakin vacib infrastruktur imkanlarının olmasını da şərtləndirir. Bu baxımdan sahibkar regionun və kəndin iqtisadi potensialını yaxından bilməli, miqyasından asılı olmayaraq fərdi təsərrüfatı, eləcə də turistləri yerləşdirmək üçün yaşayış evi olmalıdır. Üstəlik, qonaqları bölgədəki meşə, qoruq, memarlıq abidələri, milli-mədəni ənənələr ilə yaxından tanış etmək imkanları yaratmalıdır”.

**Qvami Məhəbbətoğlu,
“iki sahil”**



Sosial şəbəkələr istifadəçilərin rakursundan: Bizi nələr qıcıqlandırır?



Əvvəllər şəhər yuxudan oyanan kimi satat baxardıq. Artıq yeni bir maraq dairələrimiz var: mobil telefon və müxtəlif, bir o qədər də “rəngarəng” sosial şəbəkə növləri.

Sosial media və onun növlərindən istifadə edənlərin tərkibinə nəzər yetirsək görürük ki, burada həm say, həm də maraq baxımından artım var. Eyni zamanda, bu sahəyə dərinləşən nüfuz etdikcə məlum olur ki, ictimaiyyətin modern dövr üçün əsas tələbi olan sosial şəbəkələrin də özünəməxsus mənfəi və müsbət cəhətləri var.

Biz “iki sahil” qəzeti olaraq mütəxəssislərin və sosial şəbəkə istifadəçilərinin sözügedən mövzuya münasibətini öyrəndik. Aparığımızı araşdırmanı təqdim edirik:

Psixoloq Zeynəb Eyyubova bu mövzuya iki aspektdən yanaşdığını vurğuladı: “Zövqlər kimi, fikirlər də müxtəlifdir. Bu qayda məhz sosial şəbəkələrə də aiddir. Ümumiyyətlə, düşüncə fərqliliyini nəzərə alsaq, bu mövzuya da yaxşı və pis mənada yanaşırıq. İnsanların statusuna görə qıcıq doğuran məqamlar da dəyişir. Məsələn, işi olmayan, bütün günü evdə problemlərlə çarpışan bir qadının sosial şəbəkələrdə hansı bir qadını müasir tərzdə, bahalı və müxtəlif məkanlarda, hər gün yeni bir libasda, yeni bir imic və görkəmdə görməsi onda qıcığa səbəb olur. Və ya kişilərin hansısa bir kişini özündən maddi və mənəvi cəhətdən üstün görməsi də buraya aiddir. Xüsusən də yayda istirahət mövsümü olduğu zamanda ailələrdə əsas qıcığa səbəb olan amillərdən biri də odur ki, bir ailə digərinin ölkədaxili və ya xaricində səyahət etdiyini, dincəldiyini görür. Niyə onlar getdi, biz getmirik - sualı etərində ailədaxili münafiqliyə səbəb olan problemlər yaranır. Bu cür müqayisələr isə insanlarda qıcığa səbəb olur. Sosial şəbəkədəki virtual dünya ilə reallıqlar bir-birinin bəhsinə girir. Hər bir şəxs o anda düşünür ki, bu şəkli qoyan şəxsin də problemləri, daxili çəkişmələri, məsuliyyəti, çətinlikləri var. Ona görə də zahirdə görünən qıcığa səbəb olur. Cavanların istər geyimlərini, istər danışqı tərzlərini, istərsə də sərhəd tanımayan həddindən artıq sərbəst həyat şəraitlərini çox rahat və sərbəst şəkildə nümayişkarcasına dostları ilə bölüşməsi bəzən yaşlı nəsildə qıcığa səbəb olur.

Psixoloq Gülnar Orucova isə qeyd etdi ki, sosial şəbəkə istifadəçiləri arasında əsas təbəqəni gənclər təşkil edir: “Bəzən hətta dost tapmaq

və ya ailə qurmaq üçün də sosial media növlərindən, xüsusən də, “Facebook”u və “Instagram”ı seçirlər. Bəzən də sosial şəbəkələrə hədələmə məqsədilə daxil olurlar. Sosial şəbəkələrin əsas üstünlüklərindən olan şəkil və video yayımlanması, mesaj qutusu vasitəsilə bir-birinə şəxsi məlumatlarını: foto, video, səs yazısı göndərməsi sonradan onlar üçün problemlər yaradır. Belə ki, yaranan ilk gərginlikdə, narazılıqda bir-birinə hədə-qorxu gəlirlər. Məsələn hüquq mühafizə orqanlarına qədər gedib çıxır.

Mövzu ilə bağlı bəzi sosial şəbəkə istifadəçilərinin də fikirlərini öyrəndik.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Zakir Qurbanlının fikrincə, hər ölkənin özünəməxsus bir sosial şəbəkə anlayışı var: “Buna görə də sosial şəbəkələrdə “A” və “B” ölkələrinin insanların etdikləri paylaşımaları, gündəmi tamamilə fərqli olur. Mən indi öz ölkəmizin sosial şəbəkə anlayışında qıcıqlandığım şeyləri yazacağam. İnsanlar etdiklərini, yediklərini, ümumiyyətlə, hər şeyi paylaşır gündəmə gətirən səhifələr mənə qıcıqlandırır. Reklamın pisi-yaxşısı olmaz deyirlər, bunlar gündəmə gəldikcə daha çox tanınırlar. Əlbəttə, bunları sevmə, dəyər vermə, dəstəkləyən insanlar da var. Başa düşürəm, bu təbiidir. Sadəcə olaraq, mən bu cür insanları görmək istəmirəm. Sonrakı “qıcıqlandırıcı” şey isə bəzi “yumor” tipli səhifələrdir. Yaxşılıqları var əlbəttə, amma bir çoxu həqiqətən də səviyyə baxımından aşağıdır”.

Bakı Dövlət Universitetinin magistrantı Firuzə Hüseynova isə daha çox gərəksiz mesajlardan narahət olduğunu qeyd etdi: “Yəqin ki, hamıya bu cür mesajlar yollanılır. İnsanlar özlərini “axmaq”, “saf”, “xəbərsiz” kimi qələmə verib müxtəlif tanışlıqlar qurmaq məqsədilə gülünc mesajlar yollayırlar. Əminəm ki, onların 99%-i cavabsız qalır, amma yenə də bu əməllərinə davam edirlər. Bu baxımdan “Facebook” və “Instagram” mənim üçün bəzən dözülməz olur. Bu şəbəkələrdə yaradılan məqsədsiz və maraqsız qruplardan isə danışmağa da dəyməz. “Whatsapp”ın ən sevmədiyim özəlliyi, təbii ki, çoxlarına yollanan toplu mesajlardır. Lakin xoşbəxtlikdən bu hal hazırda kifayət qədər azalıb və “Whatsapp”a daxil olan şikayətlər səbəbi ilə bu addımı atanları məhkəməyə verəcəyini elan edib.

Sosial şəbəkələrdəki əsas problemlərdən biri də qadağan olunmuş kontentlərin yaradılması və yayılma-

sıdır. Bununla əlaqədar “Youtube” video şəbəkəsində minlərlə nümunə tapmaq mümkündür. Qadağan olunmuş kontentin gizli şəkildə, kodlarla və linklərlə yayılması halının qarşısını təəssüf ki, sistem hələ də ala bilmir. Amma azyaşlıların bu cür təhlükələrdən qorunması məqsədilə “Youtube” bu mövzu üzərində çalışır. Qadağan olunmuş kontentlərin yayılmasında “Facebook” da “Youtube”dan geri qalmır. Yaxın zamanlarda “Facebook”da moderator işləmiş insanların həmin materialları təsnif edərkən yaşadığı gərginliklər, psixoloji sarsıntılarla bağlı bir xeyli video izləyib, xəbər oxudum. Bu insanlar qorxunc və iyrənc paylaşımaları hər kəsdən öncə görür və gün boyu buna dözməli olurlar. Bəziləri psixoloji dəstək alır, bəziləri isə intihar həddinə çatır. Bir müddət əvvəl isə “Facebook”un moderatorlarından birinin izlədiyi yasaq kontentlərə görə ürkütməsindən keçindiyi xəbərini oxudum. Əminəm ki, “Facebook” kimi böyük bir ictimai sfera alətinin minlərlə çalışanı arasında bu kimi problemləri yaşayanlar çoxdur. Məlumdur ki, hər paylaşımada qadağa tətbiq edilə bilməz, onların hamısı süzgəcdən keçməlidir”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Xəyyam Hüseynov sosial şəbəkələrdə həddindən artıq dini paylaşımın edilməsindən, hətta toplu olaraq yazılı və ya səsli ismarıqların göndərilməsindən qıcıqlandığını bildirdi: “Bəzən insanlar dini inanclarından, həssas məqamlardan sui-istifadə etmək istəyirlər. “Bu mesajı 20 nəfərə göndərsən arzun çin olacaq” başlıqlı təkrar-təkrar paylaşımaların olması mənə narahat edir. Din sosial sfera üçün doğru və uyğun olmayan bir mövzudur. “Youtube”da video izləyərkən dəfələrlə “arzuolunmaz və çağırılmamış” reklamların verilməsi, izləmədə fasilələrin yaranması mənə qıcıqlandırır, konkret desəm, əsəbləşdirir. Fikrimcə, istifadəçilər üçün narahatlıq yaratdığından bu, reklamın uğursuz növüdür”.

Azərbaycan Dillər Universitetinin məzunu İlham İsmayilova ən çox qıcıqlandırıcı məqam məhz sosial şəbəkələrin “xəbərcilik” funksiyasıdır. Onun sözlərinə görə, bəzən informasiyanın mahiyyətini dərk etmədən ağır xəbərini yüngül və ya əksinə təqdim olunması da çox yanlışdır. Gərəksiz yerə təlaş, həyəcan, “şok, şok...” effekti yaratmağa da ehtiyac yoxdur.

**Yaquət Ağasahqızı,
“iki sahil”**

Ermənistan ordusunda fərariilik və cinayətkarlıq

Düşmən ölkənin mətbuatı xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açıpnayak rayonundan orduya çağırılan Narek Stepanyan adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən qəti imtina edib. İş o yerə çatıb ki, valideynlərinə ordudakı dəhşətli vəziyyətdən danışan Narek məzuniyyətdən orduya geri qayıdacağı halda intihar edəcəyini söyləyib.

"Əvvəllər o, səksən kiloqram idi. Biz onu görəndə gözlerimize inanmadıq. O, o qədər arıqlamışdı ki - cəmi əlli beş kiloqram çəkisi vardı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. Görünür, orduda öv-



ladlarımızla insani formada davranmırlar. O, ölməyə razı olduğunu, amma bir daha geri dönüb xidmət etməyəcəyini deyir", - deyə əsgərin valideynləri bildiriblər.

Hadisə Ermənistanda əsgər fərariliyini yenidən

gündəmə gətirib. Deyilənlərə görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, onların mütəmadi olaraq zabitlər tərəfindən döyülməsi, işgəncə verilməsi, hətta güllələnməsi barədə saysız-hesabsız məlumatlar var. Həmin məlumatlarda bildirilir ki, eyni zamanda, onların tibbi xidmətdən məhrum olunmaları, antisanitar vəziyyətdə yaşamaları, rüşvətçilik, günlərlə yarıac qalmaları, müxtəlif cəzalarla alçaldılmaları, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Narek Stepanyan Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gələrək əsgərdən ifadə alandan sonra əsgəri başqa hərbi hospitala köçürüblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl, həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərinin cəsədi tapılıb.

2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailəsində tək övlad olduğu bildirilir. Hərbiçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq mədəsi ilə cinayət işi açılıb. Valideynlər belə hesab edirlər ki, əsgərlərin ölümündə ya birbaşa, ya da dolayısı ilə zabitlərin günahı var. Bildirilir ki, əsgərin cəsədi keşik çəkdiyi postun yaxınlığında aşkar edilib. Sağlam gəncin gözənilmədən intihar etməsi və ya kiminsə öldürməsi hazırlanmış cinayətdən xəbər verir. Əldəki ipucu da bu ittihamın irəli sürülməsinə əsas verir.

Belə faktlar Ermənistan ordusunda, xüsusən də işğal altında olan Dağlıq Qarabağdakı hərbi hissələrdə həddən artıq olduğu üçün erməni anaları İrəvanda kütləvi etiraz aksiyaları keçirərək hökumətə ciddi nəzarətləri bildirirlər. Qeyd edək ki, təkə keçən il ərzində orduda müxtəlif səbəblərdən yüz on nəfərdən artıq əsgər həlak olmuşdu. Qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların valideynləri izahat tələb etsələr də, Ermənistan Müdafiə Nazirliyi, hökumət orqanları və hərbi hissələrin komandanlıqları onların tələblərini eşitmək belə istəmir, çünki cavab verməyə arqumentləri yoxdur. Bu isə əhalidə həm orduya, həm də hökumətə inamsızlıq və nifrət oyadır.

✍ Vəli İlyasov, "iki sahil"

ƏLİ KƏRİMLİ HAQQINDA DEYİLƏNLƏR:

"Ölülərdən ölülər feyz alacaq"



"AXCP sədri Əli Kərimlidən hər cür alçaqlığı gözləmək olar" deyənlərin sözlərini təsdiq edən son hadisələr, "islahatçı sədr"ın pul müqabilində etdiyi şərfəsizliklər biri-birindən utancvericidir. Səlahiyyəti çatmasa da partiyanın yaranmasının 30 illiyini qeyd edən Əli Kərimlinin buna haqqı olmadığını elə ətrafındakılar üzünə söyləyirlər. Bıdırıçı yubiley tədbirinə dəvət etdiyi əxlaqsızlarla eyni mərasimdə olmaq istəməyən partiya üzvlərinin sözlərini qulaqardına vuran Əli Kərimlinin bu hərəkəti sübut edir ki, mənaviyyəti olmayan piyada sədrin üzvləri də elə özü kimi zay, çıxdaş ünsürlərdir.

Əvvəllər də AXCP-də qalmaqlarla müşayiət olunan, mentalitetimizə uyğun olmayan əxlaqsızlıqları dəstəkləyən Əli Kərimlini bu hərəkətlərinə görə mənaviyyətsizlik simvolu adlandıranların sözlərində həqiqət var. "İdeoloji tribunasi" hesab etdiyi "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahid və başqalarının "Uç palma" macəraları, ondan sonra partiya daxilində baş verən əxlaq zidd hadisələr hələ unudulmayıb.

Mənavi cəhətdən yoxsulluğunu hər məqamda bildiren Əli Kərimlinin pis şəkərlərindən biri də çörəyin dizi üstündə olmasıdır. Sözdə özünə ustad qəbul etsə də, hələ sağlığında Əbülfəz Elçibəy haqqında kompromat toplayan, onun əleyhinə kampaniyalar təşkil edən, gözədən salmağa çalışan, hətta "müəllimini" zəhərləməyə belə cəhd edən Əli Kərimli etibarsız, əqidəsiz, mənsəbpərəst kadr olduğunu çoxdan təsdiqləyib. AXC-ni parçalamaqla Əbülfəz Elçibəyin yaratdığı partiyanın möhürünü əldə edən, başqalarına qapı arxasını göstərən Əli Kərimlinin bəd əməllərinə növbəti etiraz silahaşısı Razi Nurullayevin ona arxa çevirməsi oldu.

Azərbaycana düşmən mövqeyini ölkəmizlə bağlı hadisələr zamanı daha çox qabardan Əli Kərimli Keşikçidağ məsələsində də ara qarışdırıcı, qızıqsıdırıcı açıqlamaları ilə bəd niyyəti ortaya qoydu. Utanmadan Azərbaycan Ordusunun əleyhinə özünə yaraşan tərzdə böhtan atan Əli Kərimli qaragüruhçu niyyətlərini sərgiləməkdən də xəcalət çəkmədi. Halbuki Əli Kərimlinin özü kimi satqın oğlu Türkelin əksinə olaraq Azərbaycan torpaqlarının müdafiəsində ayıq-sayıq dayanan sərhəddçilərimiz xalqımıza yaraşan hərəkətləri ilə bir daha bildirdilər ki, ölkəmiz bölgədə sülhün, əmin-amanlığın yeganə qarantıdır.

Əli Kərimlidən fərqli olaraq bu hadisənin qərəzli tərəflərin ssenarisi əsasında törədildiyini başa düşənlər bildirdilər ki, heç bir kənar qüvvə Azərbaycan və gürcü xalqları arasında olan, əsrlər boyu qorunan dostluğa xələl gətirə bilməz. Bu dostluğa xələl gəlməsini istəyən Əli Kərimli və onun Gürcüstanda yaşayan erməniperəst yaxınlarıdır. Bu məqamda da ermənilərlə qan qohumluğu özünü göstərdi.

Formalaşdırdığı "beşinci kolon"u, "mühacir biznesi" xəyanətkarlar yuvasına çevirən Əli Kərimlinin xarici ölkələrdə məskunlaşdırdığı satqınlardan da bəd xəbərlər gəlməkdədir. Əli Kərimlinin "xoş güzəran" vədinə aldanaraq xarici ölkələrin mətbəxlərində məskunlaşan milli xəyanətkarların grant üstündə biri-birinə atdıqları böhtanların da müəllifi Əli Kərimlidir. "Dovşana qaç, taziya tut" misalına uyğun siyasət yeridən Əli Kərimli radikal düşərgədə olduğu kimi, xarici ölkələrdə onun-bunun əlinə baxanlar, Vətəni bir parça çörəyə satanlar arasında ikitirəlik yaratmaqla onları özündən asılı vəziyyətə salır. Bu da iblis niyyətin daha bir nümunəsi. Dahi Hüseyn Cavid belələri haqqında deyib: "Ölülərdən ölülər feyz alacaq." Artıq radikal düşərgədə hamı təsdiqləyir ki, Əli Kərimli bu cəmənin diriyyəni ölü sayılan çıxdaş siyasətidir. Necə deyirlər, artıq fatihəsi oxunan Əli Kərimlinin radikal düşərgədə daşqalaq ediləcəyi gün də gələcək.

✍ Xuraman İsmayılqızı, "iki sahil"

Ermənistan atəşkəsi 18 dəfə pozub



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

Müdafie Nazirliyinin məlumatına görə, Ermənistanın Noyemberyan və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gədəbəy rayonunun Göyeli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

"Neftçi İdman Klubu"nda növbəti seminar

"Neftçi İdman Klubu" Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında futbol məşqçiləri üçün növbəti seminarını keçirib.

Bir neçə gün davam edən seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol bilgilərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə yeniyetmə istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.

"Neftçi İdman Klubu"nın kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov seminar iştirakçılarını qurumun idarəetmə aparatının rəhbəri Sadiq Sadiqovun adından salamladı və onlara uğurlar dilədi. Klub rəsmisi tədbir iştirakçılarını uşaq futbolunun əhəmiyyətindən və kiçikyaşlı uşaqlar arasından istedadların üzə çıxarılması metodlarından geniş söhbət açdı.



Sonra AFFA-nın hakimlərin təyinatı üzrə koordinatoru Elçin Məmmədov çıxış edərək seminar iştirakçılarını yeni oyun qaydaları (2019) haqda ətraflı

məlumat verdi və məşqçilərin müxtəlif suallarını cavablandırdı.

Ardınca klubun Uşaq Futbol Məktəbinin həkimi Nəsir Həsənov əzələnin

izometrik, eksentrik və konsentrik fəaliyyəti ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı.

Seminarın növbəti mərhələsində "Neftçi İdman Klubu" Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov müxtəlif sistemlər haqda geniş nitq söylədi. O, koqnetiv məşqlər, analitik, kompleks məşqlər, uşaq və yeniyetmələrdə güc məşqlərinin necə aparılması, superkompensasiya, maksimum güc məşqi, kondisiya piramidası haqda da həm nəzəri, həm də praktiki məlumatlar verdi.

QEYRİ-NEFT SEKTORU: gəlirlər 2 milyard manatı ötüb

Azərbaycanda son on beş ildə aparılan düzgün siyasət, eləcə də 2016-cı ildə ölkə başçısının rəhbərliyi ilə hazırlanan və təsdiq olunan Strateji Yol Xəritəsində nəzərdə tutulan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, inqilabi islahatların davamlı xarakter alması iqtisadiyyatın sürətlə böyüməsində mühüm amilə çevrilib. Ölkə başçısının məqsədyönlü siyasəti respublikamızın yeni inkişaf mərhələsinə keçməsinə, vətəndaşlara xidmət istiqamətində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-dövlət münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılmasına, səmərəli dövlət idarəetməsinə zəmin olmuşdur.

Aparılan islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə sabitləşdi, 2018-ci ildə isə dinamik artım mərhələsinə qədəm qoydu ki, bunun ən mühüm göstəriciləri cari ilin birinci rübündə özünü göstərdi. Belə ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz yüksəlib. Əhalinin gəlirləri 5,5 faiz artıb, 2,1 faiz səviyyəsində qalıb. Azərbaycan iqtisadiyyatına ötən rüb ərzində ümumi-



likdə 2,8 milyard dollar sərmayə qoyulub ki, onun da 2 milyardı məhz qeyri-neft sektoruna yönəlib. Cari ilin birinci rübündə büdcə daxilolmaları ciddi şəkildə, yeni təxminən 200 milyon manatdan çox artıb. Bütün bu amillər heç şübhəsiz vətəndaşların rifah halının yüksəlməsinə şərait yaradıb, minimum əməkhaqqı və pensiyalar təxminən 40 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, sosial müavinətlər isə orta hesabla iki dəfədən

çox artıb.

Reallaşdırılan islahatlar çərçivəsində vergi sisteminin liberallaşdırılması, investorların hüquqlarının etibarlı qorunması, bu sahədə dövlət siyasətinin sahibkarlığın inkişafı, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından qurulması, zəngin xammal bazasının mövcudluğu, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində irimiqyaslı layihələrin reallaşdırılması,

bütövlükdə əlverişli biznes mühitinin yaradılması respublikamızın xarici investorlar üçün cəlbəediciliyini daha da artırıb.

Son illər sənaye parklarının və zavodların, aqroparkların yaradılması qeyri-neft sektorunun inkişafına güclü təkan verib. Bu məqsədlə ölkədə sahibkarlığın, biznes fəaliyyətinin inkişafı və stimullaşdırılması ilə əlaqədar investisiyaların təşviqinin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.

Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin birinci yarısında qeyri-neft sektorunun gəlirlərinin ümumi həcmi 70,1 faiz, yaxud 2,245 milyard manat təşkil edib. Bu da ötən ilin birinci yarısındakı göstəricidən 14,3 faiz çoxdur.

Respublikamızda sosial-iqtisadi sahələrdə əldə edilən müsbət göstəricilər zaman-zaman nüfuzlu beynəlxalq reyting təşkilatlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı "Fitch", "Moody's" və "Standard & Poor's" reyting agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi nüfuzlu təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesi-nin təkmilləşdirilməsi məsələləri müsbət qiymətləndirilir.

Dövlət başçısının siyasi iradəsi və müəllifliyi ilə həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatlar yüksək qiymət verir. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019" hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə kimi elan olunub. Hesabata əsasən, Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Zahid Rza, "iki sahil"



Mayor Asif Rəsulov Ağstafa rayonunda dünyaya göz açıb. Hərbçi olmaq onun arzusu olub. Elə bu məqsədlə də 1994-cü ildə Bakı Ali Hərbi Məktəbinə qəbul olunub. Bu məktəbdə çox şeylər öyrənib. Təcrübəli hərbçilərin, komandirlərin tövsiyələrindən, məsləhətlərindən faydalanıb. 1998-ci ildə həmin məktəbi bitirib və öz istəyi ilə zabit kimi ön cəbhəyə göndərilib: "Məqsədim soydaşlarımızı öz yurd-yuvalarından didərgin salan, xalqımıza qarşı soyqırımlar həyata keçirən, ərazilərimizi işğal edən ermənilərdən qisas almaq idi. Bu da mənə nəsib oldu. Onlara qarşı o qədər nifrətim var ki..."

Aprel döyüşlərində komandir müavini kimi döyüşlərə atılan Asif Rəsulov bir neçə postun alınmasında iştirak edib. Dediynə görə, Talış yüksəkliyi ermənilərdən alındıqdan sonra düşməni yenidən həmin mövqeni tutmağa cəhd edib. Həmin döyüşdə düşməne layiqli cavab veriləndə, Asifin 3 silahdaşı şəhid olub. 2 snayper, 3 avtomat gülləsi və qəlpə yaraları almış Asif isə "iki sahil" qəzetinə açıqlamasında özünün sağ qalmasını bir möcüzə kimi dəyərləndirdi: "Döyüş zo-

Qarabağ qazisi: Döyüş başladığı andan ön mövqedə olacağam

nasından aprelin 5-də çıxarıldım. Bəli, mənim sağ qalmağım sanki bir möcüzə idi. Bədənimdən çoxlu sayda qəlpələr çıxarıldı. Həyatıma təhlükə yaranacağını nəzərə alan həkimlər onlardan birini çıxarmamağı qərara aldılar. Elə indi də həmin qəlpəni bədənimdə gəzdirirəm. Yeri gəlmişkən onu da qeyd edirəm ki, mən 6 ay komada olmuşam".

Asifin göstərdiyi qəhrəmanlıq yetərincə dəyərləndirilib. Belə ki, Aprel döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" üçüncü dərəcəli medalla təltif olunub. Ona "Azərbaycan" Açıq Səhmdar Cəmiyyəti tərəfindən minlik avtomobili də hədiyyə edilib. O bizimlə söhbətində mənzillə də təmin olunacağını söylədi.

Müsaibimizin sözlərinə görə, dövlətimiz, Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşanları hər zaman diqqətdə saxlayır və onlara hər cür yardım göstərir: "Zənnimcə, ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar və qazi olmuş şəxslər hər cür hörmət və ehtirama layiqdirlər. Yeri gəlmişkən, burada dövlət başçısının çıxışlarının birində şəhid ailələrinin və qazilərin ünvanlarına söylədiyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: "Bu mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün

bu böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim".

O, həmçinin vurğuladı ki, aprel zəfəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bir dönüş nöqtəsi yaratdı və münaqişənin həll olunmasında tamam yeni bir səhifə açılmasına imkan qazandırdı. Ən əsası, aprel döyüşləri göstərdi ki, istənilən vaxt Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Həmin döyüşlər bir daha təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz.

Müsaibimiz ordumuzun bugünkü vəziyyətindən də söz açdı: "Prezident, Silahlı Qüvvələrin

Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bəyan edib ki, ordu quruculuğu dövlətin qarşısına qoyduğu ən zəruri məsələlərdəndir. Odur ki, bu məsələ daim diqqət mərkəzindədir. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında qabaqcıl ölkələrdən biridir. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Bu da təbii. Ərazisinin 20 faizi işğal altında olan bir ölkədə ordu quruculuğunun inkişafı elə prioritet məsələ olmalıdır".

İkinci qrup Qarabağ əlili, 25 ilə yaxın ordu sıralarında olan Asif Rəsulov hər an Ali Baş Ko-

mandanın verəcəyi növbəti döyüş əmrinə hazır olduğunu da vurğuladı: "Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətim sonsuzdur. Odur ki, mən hər döyüşdə iştirak etməyə can atıram. Hətta bir neçə gün öncə hərbi komissarlığa məktubla müraciət edərək bildirmişəm ki, mən döyüş başladığı andan ön mövqedə olacağam. Üstəlik, ərz etmişəm ki, iki övlədim də mənimlə birgə döyüşlərə hazırdır. Nə gizlədim, ərazilərimizin işğal altında olması məni bir an belə rahat buraxmır".

Qvami Məhəbbətoğlu, "iki sahil"

ONUN ÜRƏYİ VƏTƏNLƏ DÖYÜNÜRDÜ

Vətənə, xalqa sonsuz məhəbbəti Sarvan Bayram oğlu İbadova doğulub boya-başa çatdığı Lerik rayonunun Tatonı kəndində böyük hörmət qazandırır. Saf, ülvəli dəyərlərlə müstəqil həyata qədəm qoyan gənc Qarabağdan gələn müharibə xəbərlərini heç cür həzm edə bilmirdi. Vətən yolunda canından keçməyi şərəf sayırdı.

Sarvan 1991-ci ildə 18 yaşına çatır. Həqiqi hərbi xidmətə çağırılır. Bu vətən oğlu müharibənin ən qaynar nöqtəsi olan Laçında əlinə silah alıb Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşməne qarşı vuruşa başlayır.

Düşməne dərin nifrət bəsləyən Sarvan ağır döyüşlərdən keçir. Min əzab-əziyyəti, ölümlü yollar görür. Amma tapındığı Vətən sevgisi ona dayaq durur. Döyüşdən-döyüşə mətinləşir, növbəti qələbəyə can atır. Laçından sonra Ağdamın bir sıra kəndləri uğrunda gedən ölüm-dirim müharibələrin yaxından iştirakçısı olur. Hər dəfə şəxsi igidlik, şücaət göstərməklə erməni diğalarına layiqli cavab verir.

1992-ci ilin 6 iyul günü ermənilər böyük qüvvə ilə Ağdamın Çuxurəhməd kəndinə hücum çəkirlər. Şiddətli döyüşdə Sarvan öndə getməklə son gülləsinə kimi vuruşur, sarsıdıcı zərbələri ilə düşməne itkilər verir. Qəfil atəşlərdən biri döyüş yolunu yarımçıq qoysa da, vətən onunla qürur duyur. Elə Vətənlə bir olmaq Sarvanın əzəl arzusu idi.

İndi ölümündən 27 il keçsə də, o, hər bir azərbaycanlının ürəyində yaşayır. Neçə qərinələr ötsə də 19 yaşlı qəhrəmanın həyat yolu çoxlarına nümunə olacaq.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

SOCAR-ın TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

“Neftqaztikinti” Tresti

müxtəlif alətlər və materiallara olan tələbatını təmin etmək məqsədi ilə açıq satılma müsabiqəsi (25132-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə təklifi.

Müسابiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 13.08.2019-cu il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dilində Satılan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müسابiqə təklifi istisna olmaqla) Satılan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müسابiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satılan təşkilata təqdim edilməlidir.

II. Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə təklifi bir əsl və 2 surəti olmaqla 20.08.2019-cu il, Bakı vaxtı ilə saat 10:00-a qədər Satılan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

* Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmək istəyənlər 118 manat (ƏDV-ile) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsə elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: IBAZAZ2X.

* İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

Satılma müqaviləsinin 15-30 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Bank təminatı:

Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

Satılma müqaviləsində ödəniş şərti Alıcının sifarişi əsasında faktiki tədarük edilmiş mallara üçün 30 təqvim günü ərzində və ya Satılma müqaviləsində nəzərdə tutulmuş avans məbləği təklifin dəyərinin 30%-dən yuxarı təşkil etməməlidir.

V. Satılan təşkilatın ünvanı:

AZ1018 (indeks), Xətai rayonu, 2922 məhəllə, Zığ yolu küçəsi 41C, “Neftqaztikinti” Trestinin inzibati binasının 3-cü mərtəbəsi, Bakı şəhəri, Azərbaycan Respublikası. Əlaqələndirici şəxs: Astanov Siyavuş Maddi-Texniki Təchizat və Marketing şöbəsinin mühəndisi Telefon nömrəsi: +994 12 521-00-00 25-125 Korporativ mobil: +994 50 454 66 33 Elektron ünvan: siyavush.astanov@socar.az

VI. Elanın, satılma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VII. Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 20.08.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 10:30-da elanın V qrafasında göstərilmiş Satılan təşkilatın ünvanında baş tutacaqdır.

VIII. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müسابiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

“Neftqaztikinti” Trestinin Satılmalılar qrupu

MÜASİR TURİZM: gəlir sahəsi, təbliğat rüporu...



Turizm sahəsində Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm amildir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib.

Son 15 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən Dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb və beynəlxalq turizm bazarına integrasiya ilə daha geniş şəkildə təmin olunur.

Turizm bir çox ölkələrin gəlir sahəsi kimi inkişaf edərək dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır. Məsələn, Avropa ölkələri hər il bu sahədən təqribən 40 milyard dollar gəlir əldə edirlər. Qardaş Türkiyənin də bu istiqamətdə böyük uğurları var. Belə ki, 2017-ci ildə ölkənin turizmdən qazancı təqribən 30 milyard dollar həcmində hesablanıb.

Əslində bu sahənin inkişafı Azərbaycan dövləti üçün də prioritetdir. Ona görə ki, turizm qazanc mənbəyi olmaqla bərabər, həm də ölkənin tanınması, onun müasir dünyaya çıxışını sürətləndirən faktordur. Bu gün ölkəmizdə turizmin inkişafı üçün yaradılan hüquqi və iqtisadi baza respublikamızın turizm potensialından daha səmərəli istifadəyə imkanlar açıb. Həyata keçirilən tədbirlər Azərbaycanı turizm həvəskarları üçün cəlbedici məkana çevirib. Yaxşı xidmətdən və gəzintidən razı qalan qonaqlar yenidən Azərbaycana gəlmək arzusunda olurlar. Faktlar da belə deməyə əsas verir. Əgər 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 20 faiz, 2018-ci ildə 20 faiz, bu ilin 6 ayında isə 15 faiz artıbsa, deməli, artıq Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır. Qürur doğuran odur ki, yalnız yay aylarında deyil, ilin digər fəsilərində də gəzməyə və istirahətə gələnlərin sayı çoxalıb. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 200-dək ölkəsindən 2 milyona yaxın və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Hazırda respublikamızda turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür. Bakının kommunikasiya və marketing planı hazırlanır, turizm brendi formalaşdırılır. Paytaxtın marketing strategiyası, xüsusən də biznes struk-

turları ilə əlaqələr genişləndirilir. Turistlərin üz tutduqları səfəli yerlərdən biri də Gəncə şəhəri və onun yaxın ətrafındakı rayonlardır. Bu ilin birinci yarısında Gəncə Turizm İnformasiya Mərkəzinə minlərlə müraciət olub.

Son illər yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri də “Şahdağ” Qış-Yay Turizm Kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən bu kompleksin ərazisi 2058 hektardır. Nəinki Azərbaycanda, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi bənzərsizliyi ilə fərqlənir və ilbo-yu fəaliyyət göstərir.

Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufandağ” Xizək Yay-Qış İstirahət Kompleksi isə Qəbələ rayonundadır. Kompleksin birinci mərhələsinin açılışı beş il bundan öncə (2014-cü il, yanvar) dövlət başçısının iştirakı ilə reallaşdırılıb. Bu möhtəşəm istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisində, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbi, hotel və digər xidmətlərdən istifadə etməyə imkan verir.

Respublikamızın dilbər guşələrindən olan Qəbələnin beynəlxalq səviyyəli turizm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm obyektində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə yemək və hotel xidməti göstərmək mümkündür. İstirahət mərkəzlərində qonaqlara müasir hotel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropanın ləzzətli yeməkləri təklif olunur. Qonaqlar üçün kanatla dağ gəzintisi, güllə atıcılığı, meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə üzmək, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edilir. Qəbələyə əlavə gələn və bir neçə gün rayonda dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı koteclərdə və kirayə verilən yüksək şəraitə malik kənd evlərində istirahət etməyə üstünlük verirlər ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur.

Ölkəmizin şimal bölgəsində, xüsusilə Qubanın unikal yaşayış məskəni olan Xınalıq kəndinin turizm imkanları genişləndirilir. Xınalıqın füsunkar görünüşünün və qədimliyi, eləcə də tarixi, mədəni, arxeoloji xüsusiyyətlərinin qorunub saxlanması ilə bağlı yeni infrastruktur layihələrinin reallaşdırılması qərara alınıb. Respublika ərazisindəki digər turist marşrutları üzrə də yeni infrastruktur və turistyerləşdirmə obyektləri yaradılır.

Elçin Zaman,
“iki sahil”

YouTube kanalında ən çox baxılan mahnılar açıqlanıb



Əfsanəvi "Queen" rok-grupunun "Bohemian Rhapsody" mahnısı "YouTube" kanalında köhnə kliplər arasında rekord vurub. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, mahnıya çəkilmiş video-klipi 1990-cı illərdə bəstələnən mahnılar arasında ilk dəfə 1 milyarddan çox tamaşaçı izləyib. Bunu qeyd etmək üçün həmin videonun HD versiyası "YouTube Music, Universal Music Group & Hollywood Records" şirkətinin əməkdaşlığı ilə YouTube platformasına yüklənib. Köhnə mahnılar arasında "Queen"

grupundan sonra ikinci yeri 965 milyon baxış sayı ilə "Guns N' Roses" ansamblının "Sweet Child O' Mine" mahnısı tutur.

"YouTube" kanalında yeni mahnıları arasında ən çox baxılan isə Luis Fonsi və Daddy Yankee'nin 2017-ci ildə təqdim etdikləri "Despacito" mahnısıdır. Bu video-klipə rekord sayda - 6,3 milyard baxış olub. İngilis musiqiçisi Ed Şeranın "Shape of You" mahnısı isə 4,3 milyard baxış sayı ilə ikinci yerdə gəlir. Sonrakı yerləri Castin Biberin "Sorry" və "Baby Shark Dance" mahnıları tuturlar.

"Barselona" "Çelsi"yə uduzdu

Yeni mövsümə hazırlaşan "Barselona" yoxlama oyununda qüvvəsini sınayıb.

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsi" ilə qarşılaşıb. Matç "zadəganlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Çelsi" 1:2
Qollar: Ivan Rakitiç, 90 - Temmi Abraham, 34, Ross Barkli, 81



Xərçəngə tutulma riski ilə rentgen arasında əlaqə



Böyük Britaniyanın Kembridj Universitetinin bir qrup tədqiqatçısı müəyyən edib ki, radiasiyanın həttə üç seans kompüter tomoqrafiyasının keçirilməsinə ekvivalent olan, lakin insan üçün təhlükəsiz hesab edilən ən kiçik dozaları belə onkoloji xəstəliklər törədən p53 gen mutasiyaları ilə hüceyrələrin sayını artırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

Alimlər müəyyən ediblər ki, şüalanmanın həttə təhlükəsiz səviyyələri p52 genində xərçəngə tutulma riskini artırən mutasiyalı hüceyrələrin sayını çoxaldır. Eksperimentlər göstərib ki, rentgəndən əvvəl orqanizmə antioksidantların yeridilməsi sağlam hüceyrələrin "korlanmış" p53 geni ilə əmələ gələn hüceyrələrə qarşı uğurla mübarizə aparmasına imkan verir. Lakin alimlər hesab edirlər ki, belə terapiyanın sağlam toxumalara da ziyan vurmaq, qüsurlu hüceyrələrin yayılmasına şərait yaratmaq ehtimalı var.

Tədqiqat müəlliflərindən biri, Kembridj Universitetinin professoru Fil Cons bildirib ki, kompüter tomoqrafiyası və rentgen riskləri axıradək öyrənilməyib. Bu iş aşağı dozalı radiasiyanın fəsadlarını və onun səbəb ola biləcəyi təhlükələri daha yaxşı başa düşməyə kömək edir.

Xərçəngə çevrilmək ehtimalı olan mutan hüceyrələr, o cümlədən r53 mutasiyalı hüceyrələr bütün insanların orqanizmində var. İnsan yaşa dolduqca onların da sayı artır. Lakin bu hüceyrələrin yalnız cüzi hissəsi sonralar bədxassəli hüceyrələrə çevrilir.

Bir həftəyə arıqladan içki...

Xiyar, kərəviz və ananasdan hazırlanmış şirə bir həftə ərzində arıqlamağa kömək edir. Bu qənaətdə dietoloqlar gəlib.

Milli.Az mediana.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İnformasiyaya əsasən bu içki çox yorğun məşqlər etmədən, yaxud ciddi pəhriz saxlamadan artıq çəkildəndən xilas edəcək.

Bununla belə, rasiona dəyişiklik etmək lazım olacaq, lakin qidada ciddi məhdudiyyətlər yoxdur. Sadəcə, sağlam qida qəbul etmək, şirin qidaları meyvələrlə əvəzləmək lazımdır.

Sözünə görə şirə orqanizmi zərərli maddələrdən təmizləyir və yağlı çöüntülərdən asanlıqla xilas edir. Onu səhərlər qidadan öncə içmək lazımdır.

Şirəni hazırlamaq üçün xiyar, kərəviz və ananas yuyulmalı, doğranmalı və blenderdə qarışdırılmalıdır. Bununla belə, içkini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.



ALLAH RƏHMƏT ELƏSİN!

SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi "Ekol mühəndislik xidmətləri" QSC-nin baş direktoru Rəhil Əliyevə, əmisi

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Neftqaztikinti" Trestinin Təchizat üzrə müdir müavini Rza Qibləliyevə, dayısı

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

Beyləqan rayonundan Asif Ağayev SOCAR-ın "Neftqaztikinti" Trestinin Təchizat üzrə müdir müavini Rza Qibləliyevə, dayısı

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi İdarənin Əsaslı tikintiyə və təmir texniki nəzarət şöbəsinin rəis müavini Məhəmməd İsaqova, bacısı oğlu

Fərman İsaqovun

vaxtsız vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Neftqaztikinti" Trestinin Təchizat üzrə müdir müavini Rza Qibləliyevə, dayısı

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi "Ekol mühəndislik xidmətləri" QSC-nin baş direktoru Rəhil Əliyevə, əmisi

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

SOCAR-ın "Azneft" İB-nin "Qaz Anbarlarının İstismarı İdarəsi"nin rəisi Xəliq Şəfiyev, Həmkarlar İttifaqı Komitəsi və əmək kollektivi SOCAR-ın "Neftqaztikinti" Trestinin Təchizat üzrə müdir müavini Rza Qibləliyevə, dayısı

Bayram Əliyevin

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - Vin Dizel hönkürdü



"Fast & Furious 9" (Forsaj 9) filminin çəkilişləri zamanı bədbəxt hadisə baş verib. Milli.Az Mirror-a istinadla xəbər verir ki, məşhur aktyor Vin Dizelin dublyoru 10 metr hündürlükdən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Kabelin qopması nəticəsində 10 metr yüksəklikdən yerə cırılan dublyor dərhal "Royal London Hospital"a çatdırılıb. O, kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

Hadisə İngiltərədə, "Warner Bros" studiyasında baş verib. Filmə Dominic Toretto obrazını canlandıran aktyor hadisənin təsirindən şoka düşdüyünü söyləyib və gözyaşlarına hakim ola bilməyib.

Hadisə baş verən zaman çəkilişlər qısa müddətlik dayandırılıb.

Qeyd edək ki, avqust ayının 1-də filmin premyerası olacaq.

TƏSİSÇİ:



Baş redaktor: Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini: İsmayıl HACIYEV

Baş redaktorun müavini: Nail Arifoğlu

Baş redaktorun müavini: Rəşad Bağrov

Bakı: Kapital Bankın 1 saylı Xətai filialı H/hesab

№AZ19AIB380300194437
00306107

Kod № 200071
VÖEN: 2000157291

TELEFONLAR:

Qəbul otağı: 530-26-46, 430-87-97

Baş redaktorun I müavini: 530-26-36

FAX: 430-87-47

Mühasibatlıq: 430-87-27

e-mail: ikisahil@azdata.net

Ünvan:

AZ1012 Bakı,
H.Zərdəbi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompüter mərkəzində yığılır və "AZƏRBAYCAN" nəşriyyatında ofset üsulu ilə çap olunur.

Çapa imzalanıb:
24.07.2019-cu il saat 01⁰⁰
Qiyməti: 40 qəpik, Sayı: 8145
İndeks: 0151, Sifariş: 2276

Qəzetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SİA, InterFAX informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.